

# Rafail Tağızadə Qarabağ rüzigarları

İstedadlı şairin yeni şeirlərindən ibarət  
poetik kitabı...  
YYSQ - Milli Virtual Kitabxananına-  
nəşri N 08 (2012)

YYSQ  
20.02.2012



www.kitabxana.net - Milli Virtual Kitabxana

[www.kitabxana.net](http://www.kitabxana.net)

Milli Virtual Kitabxananın Təqdimatında

# Rəfail Tağızadə Qarabağ rüzigarları

İstedadlı şairin yeni şeirlərindən ibarət poetik kitabı...

YYSQ - Milli Virtual Kitabxananın  
e-nəşri N 08 (2012)

Virtual Redaktoru  
və e-nəşrə hazırlayıcı:

Aydın Xan (Əbilov) - yazar-kulturoloq  
YYSQ - Milli Virtual Kitabxana

Bakı - 2012

RƏFAİL TAĞIZADƏ

**QARABAĞ  
RÜZGARLARI**

(şeirlər və poemalar)

Bu kitab Rəsul Rza mükafatı laureatı, vətənpərvər şair Rəfail Tağızadənin qan və göz yaşı ilə yazılmış Qarabağ dördinin poetik gündəliyidir.

## Qanla yazılmış şeirlər

(esse)

Təxminən on il öncə Rəfail Tağızadənin bir silsilə şeirlərini oxumuşdum və bu imza diqqətimi çəkmişdi. O şeirlərin ab-havası, hətta bəzi misraları yaddaşımda ilişib qalmışdı.

...Şair Rəfail Tağızadənin şeirlərini özündən on il öncə tanımışam. On il öncə onun şeirləri ilə dost olmuşam. Sonralar ara-sıra dərgilərdə Rəfailin imzasına rast gəlirdim. Və etiraf edim ki, bəzən bu imza üçün darıxdığım vaxtlar da olub. İndi bu yazını yazdığını anda sevinirəm ki, bu gün çağdaş poeziyamızda Rəfail Tağızadənin «imzalar içində imzası var».

\* \* \*

... *Mən* milli əxlaq dışında böyük və gerçək poeziya nümunəsinə rast gəlməmişəm. Əslində bu mümkünüszdü sanıram. Sanıram ki, milli dəyərlərə yabançı sənət uzun ömürlü ola bilməz. Belə sənət nümunələri zamanın rüzgarlarına tab gətirmir, istər rəsm əsəri, istər musiqi, istərsə poetik mətn öz içindən ovulur, söz, səs və rəng korroziyaya uğrayır.

... Sənət bəşəridi, şair milli...

\* \* \*

**H**ər divar bir qapıdır-bu Emersonun kəlamıdı. Mən də Emerson kimi düşünürəm və hər divarın bir qapı olduğuna şəkki-şübhə etmirəm.

Rəfail Tağızadənin 2004-cü ildə çap olunmuş kitabı « Qapı » adlanır. Rəfailin «Qapı» adlı şeirlər toplusuna ön söz yazış ona uğurlar diləmişdim. Və o kitabın mətbəə qoxulu ilk nüsxəsi, mübarək nüsxəsi mənə nəsib oldu. Bu mənada şair dostumun poetik, metofizik QAPIsini ilk açan adam elə mənəm. İndi aradan illər ötüb keçməsinə rəğmən o QAPI yenə də açıqdı.

Rəfail Tağızadənin QAPIsından külli QARABAĞ görünür...

Rəfail Tağızadənin QAPIsından görünən QARABAĞ iyirminci yüz ilin ən böyük rəssamlarından biri Pablo Pikassonun məşhur HERNİKA tablosuna bənzəyir.

XOCALI QARABAĞın HERNİKAsıdı.

\* \* \*

**Y**er üzündə dilindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq bütün gerçek şairlər savaşlara qarşı savaşan cəngavərlərdi.

Mən bütün barışlara qardaş, bütün savaşlara düşmənəm.

Bu müqəddəs savaşda mən Rəfail Tağızadə ilə eyni səngərdə ciyin-ciyinə döyüşürəm...

\* \* \*

Rəfail Tağızadənin şeirləri reallığı, yəni Qarabağ reallığını fotoqrafik bir dəqiqliklə əks etdirir. Bəzən rokuslar dəyişir, işıq kölgə effektləri biribirini əvəzləyir, amma bu ağ-qara rəsmlərə bənzəyən şeirlərin hamısının üzərində qan izi var. Bu qan şəhid qardaşlarımızın, atalarımızın, günahsız analarımızın, bacılarımızın qanıdır.

Bu sənin, mənim qanımdı.

Bu qan şair Rəfail Tağızadənin qanıdır.

Rəfail Tağızadə bütün gerçek şairlər kimi şeirlərini öz ürəyinin qaniyla yazır...

\* \* \*

Fotoqrafiya rənggarlıqla müqayisədə nədirse, incəsənət də gerçekliklə müqayisədə o olmalıdır-deyirdi Alber Kamyu.

Rəfail Tağızadə şeirlərinin görüntüsü gerçekliyin özudur, bu gerçeklik QARABAĞ gerçekliyidi.

Yenə Alber Kamyunun bir fikri yadına düşdü, o, yazır ki, sənətkar süjeti necə seçirsə, süjet də öz

sənətkarını eyni cür axtarıb tapır. Əlbətt də fransız yazılıcısı haqlıdı. Heç şübhəsiz ki, QARABAĞ şair Rəfail Tağızadəni seçib. Və ədəbiyyatımızın cəfakesi, tənqidçi, hörmətli Vaqif Yusifli demişkən Rəfail Tağızadə öz «Qarabağnamə»sini yazar...

Tağızadənin «Qarabağnamə»sini məncə yalnız tanınmış şair Adil Şirinin yaradıcılığı ilə müqayisə etmək olar. Ancaq mən hər cür poetik müqayisənin əleyhinə olduğumdan, belə bir müqayisə aparmaq fikrindən çox üzəğam...

Adil Şirinin qələmə aldığı «Rekviyem» simfonik poemasını xatırlayın, bu əsəri oxumamışınızsa oxuyun. Adil Şirinin «Rekviyem»i sinematoqrafik özəlliklərə malik dəyərli bir əsərdi.

Yuxarıda Tağızadə şeirinə xas fotoqrafik gerçəklilikdən söz açdığınımdan Adil Şirin yaradıcılığından yan keçmək mümkün olmadı...

Rəfail Tağızadə də, Adil Şirin də Qarabağda doğulub, boy-a-başa çatıblar. Qarabağ uğrunda savaşlarda düşmənlə üz-üzə gəliblər, qan-qada, ölüm görüblər. Səngərdə şeir yazdıqları anlar da olub. Hər iki şairimiz Milli Ordumuzun zabitləridi.

Təsadüfi deyil ki, Adil Şirin Rəfail Tağızadə haqqında belə deyir:

«Rəfail Tağızadənin poetik dünyası onun ölüm yoluna bənzəyir. Onun poetik dünyası irrasionallıqdan çox uzaqdır. Şairin qələmindən çıxan şeirlərin ovqatı mənim ovqatımla üst-üstə düşür».

Və heç şübhəsiz ki, sinematoqrafik fragməntlər Türk şeirinə ustاد Nazim Hikmətlə gəlib. Zira hər iki istedadlı şairlərimizin yaradıcılığında Nazim Hikmət ruhu aydınca duyulur.

Bu ruh 2000 illik Türk şeirinin ruhudu...

\* \* \*

Yanan tankını son anda düşmən səngəri üstünə sürən gənc şair Nizami Aydını xatırlayıram. Şəhid şairin zabit çantasından Vaqif Bayatının əl boyda bir şeir kitabı tapılmışdı. Deməli şeirlərimiz də səngərlərdə döyüşür...

Rəfail Tağızadənin bu kitabının Vətən keşiyində duran Azərbaycan əsgərlərini yeni-yeni qələbələrə ruhlandıracığına inanıram. Gün gələcək bu kitab yurd savaşının qazılərinin çantasında Şuşanı fəht edəcək. Rəfail Tağızadənin şeirləri mübarək zəfər gününü bayram edəcək.

\* \* \*

Dünya bina olandan, dünyanın ilk şairi ilk şeirini yazdığını gündən bəri şairlər ölümlə mücadilə

edirlər. Və şairlər bu əzəli-əbədi mücadilədə məğlub olurlar.

Şairlər məğlub olurlar söz qalib gəlir.

Hər şair öz epoxasının obrazıdı...

QARABAĞ yaddaşdı - qanın yaddaşı.

QARABAĞ yaddaşdı - torpağın yaddaşı.

QARABAĞ həm də şairlərin yaddaşdı, poetik yaddaşdı.

Bir Çin məsəlində deyilir ki, ən yaxşı yaddaş da qara mürəkkəbdən acizdi.

Rəfail Tağızadə isə ürəyinin qanıyla şeir yazır.

\* \* \*

Mən bu yazımda bilərəkdən Rəfail Tağızadənin şeirlərinin fəlsəfi-estetik keyfiyyətlərindən söz açmadım. Ayrı-ayrı şeirlərdən ürəyimə yatan uğurlu misraları, bəndləri xüsusi olaraq vurgulamadım. Çünkü bu şeirlər qanla yazılıb. Qanla yazılmış şeirləri yozmaq mənim işim deyil. Mən qanımıza hopmuş böyük dərd və böyük ümid haqqında yazmaq istəyirəm. Mən Cıdır düzünün ilk bahar axşamlarından, Qarqar çayının muğam kimi könülə təsəlli verən sularından, Qədir Rüstəmin yanıqlı səsindən, xinalı dağlarımızdan, Xarı Bülbüldən və Aşıq Qurbaninin bənövşəsin-

dən... söz açmaq istərdim, amma gözlərim gözü-mə sıqmır, göz yaşım gözümdə donur.

Gecə yarı... Ay doğub... Hardasa bir boz qurd ulayır.

Qurd üzü mübarəkdi.

Gecə yarı... Ay doğub. Hardasa bir at kişnəyir.  
At muraddı...

**Adil Mirseyid**

## *Müəllifdən*

### **Zamanın sözü, sözün zamanı**

**Günəşி**, ayı, səması, havası hələ özəlləşməmiş, özünüküləşməmiş ümumi bir dünyamız var. İr-qindən, dinindən, dilindən, milliyətindən asılı olmayaraq hamımızın ümumi bir dünyamız. Bu dünyanın içində hər kəsin biri-birinə bənzəməyən öz dünyası var. Mənim də özümə bəlkə də böyük görünən kiçik bir dünyam var. Mənim dünyam QARABAĞdı.

İnsanların düşüncəsi, təfəkkürü, psixologiyası fərqli olduğu kimi, onun baxışlarında da fərqli cəhətlər mövcuddu. Hətta hamı üçün eyni qəbul ediləsi mümkün ola bilən hadisələrə münasibətdə belə. Hərdən Qarabağa münasibətdə də bunu hiss etməli olursan. Ancaq mənim anlamımda xalqın, millətin ümumi olan problemlərinə fərqli münasibət olmamalıdır. Bəlkə də bu münasibətlər, bu fərqli baxışlar insanların bu ağrını fərqli yaşama-larından irəli gəlir. Bəlkə də Qarabağ hansısa bir əcnəbi, bir başqası üçün xəritədə kiçik bir torpaqdır. Bilmirəm. Amma Qarabağ mənimcün Vətəndi, yurd yeridi, həsrətdə inildəyən, qovrulan yaralı

torpaqdı, müqəddəs məkandı. Bir sözlə hər şeydi. Qarabağ eyni zaanda mənim məğlub adımdı.

**Qarabağ** səngərdə olan adamda tamamilə başqa bir psixoloji vəziyyət, məqam yaradır. Burda situasiya tamamilə fərqlidi. Artıq sən Qarabağı özün aranda bir çəpər, bir sədd çəkirsən. Burdan o yandakıların faktiki sənin olmadığını dolayısıla təsdiqləmiş olursan. Vaxtı ilə hamidan qoruduğun evini, kəndini, elini, obanı, otunu, ağacını, dağını, daşını, tarını, sazını, muğamını - sevdiyin nə varsa hamısını özündən ayırırsan. Həsrətinə güllə atmalı olursan, həsrətlini güllələyirsən. Özün-özünü güllələyirsinmiş kimi. Ayılıb o dağa, meşəyə, çaya, kəndə, torpağa baxmağa utanırsan. Xəcalət çəkirsən edilənlərdən, etdiyindən və hətta edə bilmədiklərdən də. Sonra da burula-burula laldinməz axıb gələn arxin suyuna ağızını dirəyib yanğıyla içirsən. Əlini-üzünü yuyursan. Bəlkə için soyuya, təmizlənəsən-deyə. Düşmənin bu suya nələrisə qata biləcəyinin və bəlkə də artıq etdiyinin fərqiనə belə varmadan.

Qarabağ səngərdə-gözünlə gördüğün, əlinin, ününün çata biləcəyi qədər yaxın və eyni zamanda uzaq olan, hələ də düşmən tərəfi deyilən bir yer, bir məkan sayılır. Həbsxanada dəmir barmaqlıqlar arasındaki balana baxan kimi baxırsan orala-

ra. Orda dustaq övladını aparıb gizlədirlər səndən. Sən də arxasınca baxıb, köks ötürüb, bir az da göz yaşı axıdib geri qayıdırısan. Burda isə heç bir cinayətdə suçu olmayan, günahsız-qırılan ağaclarla, partladılan yerlərə, həsrətli dağlara, məşələrə, kənd qəbiristanlıqlarına içinin ağrısı yığılmış, yüksəlnmiş baxışlarla baxırsan. Aşxamsa gül-lələyirsən bütün olmuşları, olanları. Heç nə olmamış kimi. Bilmirsən güllə qara daşa, quruyan ağaca, yolu basmış kola-kosamı dəyib, ya havada ilışib qalıb çəvrilib xatirələrə, ya da hələ də ucuq evləri, izi itmiş cığırları, yasin səsinə yadırğamış günbəzi, uçmuş qəbiristanlıqları dolaşır. Ruhlarla söhbətləşir. Onu bılırəm ki, düşmənə dəymədi o güllə. Çünkü bu gənkü güllə qan gulləsi deyildi. Bu özümün-özümə atdığım ağrı gulləsi idi...

**Səngərin** o tayında yalqız qalmış yurd yerinin-bizim əvəzimizə xəcalətdən kiçilmiş dağların, bir vaxtlar bizlərin yaşadığı, indi isə boş, viran qalmış, uçulmuş, tarimar olmuş evin, kəndin, şəhərin, susuzluqdan, xiffətdən, tənhalıqdan quruyan ağacları, gülləri, çiçəkləri və nələrisə sevə-sevə bitirdiyini çoxdan unutmuş sahibsiz torpaqların sənə dikilən baxışı, əli silahlı səndən umduğu imdadı, diləyi, tələbi, aralıqda qalmış, eninə-boyuna qazılmış sahələr, barit qoxusuna qarışan dağ ha-

vası, doğma yurdda yadlardan, yağılardan özünü qorumaq instinkti, ürəyin istəyən yerə addım qoya bilməməyin, asılılığın-heç nə etmək iqtidarında olmamağın, hər gün bütün bunları yaşamağın və yaşamaq məcburiyyətin səni bu ağruları yaşayaraq yazmağa, bütün bunlardan birdəfəlik qurtulmağa çağırır. Öz yurdunda, yuvasında hələ də güllə, mərmi altında, ölüm qorxusu, xofu içində yaşayan sərhəd kəndlərinin adamlarının yaşayışı, həyat tərzi-hər gün öz evinə, öz kəndinə icazə ilə gedib-gəlməsi, narahatlığı, qaçqın uşaqları, çadırda, vaqonda yaşayan-hər an öz yurduna qayıtmaq ümidində olan insanların xəyalları, yaşlı kişilərin gəlib saatlarla gözünü qırpmadan həsrətli yurda baxması, istidə, soyuqda səngərdə dayanan əsgərlər, evlərə, səpələnmiş qəbiristanlıqlara göndərilən şəhid meyidlərindən, nakam ananın göz yaşlarından, hər gün nələrinsə ola biləcəyindən sigortalanmamış insanların, ata-anaların nigaranlığından yazmamaq olmur. Şəhid ruhları başımız üstündə dövrə vurur, qazilərimizin basdırılmış əlləri, qıçları, qolları, gözləri səngərin o tayından bizləri haraylayır.

**Sözümün** bu yerində rəhmətlik Famil Mehdini xatırladım. 2002-ci ilin yayı idi. «Təzadlar» qəzetinin baş redaktoru, dostum Asif Mərziliyə yeni

şəirlərimi oxuyurdum. Asif Mərzili Famil Mehdiyə zəng vurdu və ona mənim şeirlərim haqqında danışdı. Ertəsi gün Famil Mehdi ilə görüşdüm. Famil müəllim imzamın ona tanış olduğunu, bəzi şeirlərimi oxuduğunu bildirdi. Famil müəllim həmin görüşdə narahat idi. Qarabağdan, işgal altında qalan torpaqlardan, Famil müəllimin səhhətindən və əlbəttə ki, poeziyadan danışdıq. O, bir silsilə şeirimi götürdü. Dediyi vaxt Famil müəllimə zəng etdim. Məlum oldu ki, mənim şeirlərimi oxuyub. Hətta şeirlərim haqqında məqalə də yazıb. Məqalə «Təzadalar» qəzetində çap olundu. Professor Famil Mehdinin bu məqaləsi yaradıcılığım haqqında ilk və önəmli ustاد sözü idi. Sonralar Famil müəllimlə tez-tez görüşərdik. Hər dəfə Famil müəllimi görəndə düşünürdüm ki, əgər rəssam olib Qarabağın obrazını firçaya alsaydım Famil Mehdinin obrazını yaradardım...

**Zaman** zamanında deyilmiş sözləri sevir. Zamanın sözü olduğu kimi sözün də zamanı var. Mən zamanın sözünü yazmaq amaci ilə əlimə qələm aliram. Sən sözün zamanında yaşayırsan, əziz oxucu. Bu kitabın havası məmləkətimizin havasıdı. Bu kitabda toplanmış şeirlərin misralarında sənin nəbzin vurur...

## Rəfail Tağızadə

21.12.2006



## QARABAĞ BAYATILARI

*Qarabağda talan var,  
Zülfün üzə salan var.  
Gedirsən tez qayıt gəl,  
Gözü yolda qalan var.*

1

Bağında bağılığın varmı,  
dağında dağılığın varmı,  
köynəkdə ağlığın varmı?  
Q A R A B A Ğ.

Can atıram çiçəyinə,  
əlim çatmır ətəyinə,  
necə qonum pətəyinə,  
Q A R A B A Ğ.

Sənsiz aran, yaylaq itib,  
yaddan çıxmaz, oylaq itib,  
su quruyub, çaylar itib,  
Q A R A B A Ğ.

Cığır dolu izim hanı,  
eşidilən sözüm hanı,  
o həyali üzüm hanı,  
Q A R A B A Ğ.

Qırılıbdı budaqların,  
qoyunsuzdu yataqların,  
quzulayıb otaqların,  
Q A R A B A Ğ.

Çaylarından sular axmir,  
şimşek daha elə çaxmir,  
ruhlar məni tək buraxmir,  
Q A R A B A Ğ.

İşıq gəlmir çıraqından,  
xəbərsizəm sorağından,  
necə çıxım qınağından,  
Q A R A B A Ğ.

Bu yerlərin təhnəsi boş,  
Cıdır düzü, səhnəsi boş,  
dədə-baba məhləsi boş,  
Q A R A B A Ğ.

Mənim nəyim qalıb daha,

dərd alan yox, satım baha,  
ahlarım çatmir Allaha,  
Q A R A B A Ģ.

2

Qarabağ,  
meyvələr sovulub gedir,  
qaya kimi igidlərin  
dözəmmir, ovulub gedir.

Keçmişində Şuşa adlı  
alınmayan qalan qalıb,  
oğulların səpələnib  
aran boyu, qalan qalıb.

Qarabağ,  
ağaçından çomaq istə,  
bu qədər ərlər içində  
bir Qaraca qoçaq istə.

Üzümə bir şillə çekib  
yaxamdan çekənəm gəlsin,  
barmağım kotan kimidi  
qoşdurub əkənəm gəlsin.

Qarabağ,  
gedib yenə gələcəyik,  
yurd uğrunda son savaşda  
biz ölümə güləcəyik.

3

Tapdanmayan el yolu,  
izin itib nə vaxtdır,  
əlin qoynuna qoyub  
sən falçıya ha baxdır.

Od götürüb odlanan  
yollar yandırdı məni,  
toylarda yellənməyən  
qollar yandırdı məni.

Həsrət ata baxışı  
uşaqların üzündə,  
toyda kişilər süzər  
dul gəlinlər gözündə.

Qoymağə bir yerim yox,  
köksüm dərdlərlə dolu,  
nə qədər nəfəs qalıb  
gedəcəyik bu yolu.

A cığırlar, qapılar,  
qayıdın yerinizə,  
kişilər, siz də gəlin  
yığışın evinizə.

4

Sərhədlər kəsdi əlimi  
Barmaqlarım qan içində.  
Bölgə-bölgə can veririk  
xəritədə an içində.

Dimdikdə uçdu çəpərlər  
quşlar təzə yuva salıb.  
Yurdunda perik düşənlər  
səhrada bir oba salıb.

Mən sənin köhnə qonşunam,  
qonşum, təzə oban hanı?  
Tüstüsündən tanımadım,  
tüstülənən soban hanı?

Gedib sən hara çıxmışan?-  
daha qonaq gələmmirəm.  
İtib həyətdən darvaza  
daha döyüb girəmmirəm.

Başqalaşıb çörək dadi,  
ocaq həmin ocaq deyil.  
Məni sıxan o qucaqdı,  
amma həmin qoçaq deyil.

Dəyişdirib illər səni  
içindəki həsrətinlə.  
Boz yer bozardıb sinəni  
bu qaçqınlıq qismətinlə.

Qollarım tale yoludu,  
düş yola aparım səni.  
Bizi ordan bura atan  
dərdlərdən qurtarım səni.

5

Kökümdən qopub düşmüşəm  
qollarım altımda qalıb.  
Qarşıma bir sədd çəkilib  
yollarım altında qalıb.

Ətrini külək aparan  
dağların otu quruyub.  
Arxların qandı suları  
bağımın tutu quruyub.

Sənsiz kimə əl açım mən,  
üzər məni kəfən dərdi.  
Qovruluram için-için,  
qaysaqlamaz Vətən dərdi.

6

Hara baş alıb gedim,  
bu sevgiyələ, kədərlə?  
Fələyin üzü gülür  
hər açılan səhərlə.

Vətən dərdi içimdə  
içim özümə bəlli,  
hərəsi bir biçimdə  
köçüm özümə bəlli.

Yağı əlində qalan  
kəndim yaman təklənib.  
Dərdlərin də dərdinin  
dərdi mənə yüklənib.

Vətən ilk sevgim mənim,  
Vətən son məhəbbətim.  
Töküləcək gözümə  
bir ovucluq həsrətim.



Qılıncım qında çürüyür,  
çaxmaq silahda kirişir,  
köksümə bir dərd yeriyir,  
dərdə qurğuşun qatıla.

Qaralır sönmüş ocağın,  
üşüyür yalqız qucağın,  
uçar qanadsız uçağın,  
içində tonqal çatıla.

Ayrılıq yaman acıdı,  
dərdimə aləm acıdı,  
Vətən torpağın tacıdı,  
qoymağə başlar tapıla.

Qara-qara qar ələnib başına-  
Qarabağ.  
Taleyinə yazılan yazı  
qara baxt.

Üstünü alan buludlar  
kölgəli dağına qovuşar.  
Dərdinin göz yaşı  
axıb çayına qovuşar,  
Qarabağ.  
Qara kölgə  
üstümdə qanla yuyulan ləkədi,  
daha səbrim bir tikədi,  
Qarabağ.  
İndi də qədrini bilməsəm,  
kölgəni üstündən silməsəm,  
o kölgəni üzümə çək,  
Qarabağ.

Qarabağ-  
harda olsam  
məni ana kimi qoynuna çəkən  
Torpaq.

Ciyərimin süzgəcsiz sorub  
qəbul etdiyi  
Hava.

Qayaları, daşları yarıb  
damcılayan, süzülən, çıxan-  
isti,

soyuq,  
turş

Su.  
Gecələri darıxmağa qoymayan,  
ulduzlu, əsrarəngiz  
Səma.

Harasa uçub gedən,  
hərdən dərdimizə dözməyib,  
bizi oyatmaq üçün  
şaqqıldayıb üstümüzə,  
irili-xirdalı  
göz yaşı tökən  
Buludlar.

Bulaqları kimi təmiz,  
coşanda yerə, göyə sığmayan,

dağları, daşları silkələyən  
Çaylar.  
Layla bilib yatırıan,  
istədiyi an ağladan,  
döyüşə səsləyən,  
ardınca çəkib aparan  
Səs.  
Məni kökümə, ulusuma, keçmişimə,  
Tanrıma bağlayan  
Q A R A B A Ğ!

10

Ötən bulud hara getdin,  
kölgəni üstümdən alıb,  
elə bildim söndürərsən  
yanğımı tüstümdən alıb.

Dağlarımı əlim çatmır  
üzümdə gözümün barı,  
evlərdən tonqal çatılır  
alışır içimin vari.

Bu yerlərin talası çox,  
talasının çalası çox,  
dərdlərimi basdırıram  
itənlərdən qalası çox.

*yurdumun bağı qara,  
üzümün ağı qara,  
üstümə ağaçlıdılər  
örtdülər, o da qara.*

*torpağı, daşı qara,  
bağının başı qara,  
yol boyu səpələnən  
gözünün yaşı qara.*

*çayımın seli qara,  
bərk gələn yeli qara,  
yel əsdi, sel apardı,  
fələyin feli qara.*

12

A Vətən torpağı,  
a Vətən dağı,  
çəkilib sinəmə  
bir Vətən dağı.

Gözümdə son baxış  
o Vətən bağı,  
içimdə oxunan  
o Vətən-ağı:

*Elimin qara bağı,  
qolumun qara bağı,  
bu qədər dərd içində  
dərdimin Qarabağı.*

2005

## Mən sənin sərhədin, Vətən

Mən sənin sərhədinəm,  
səngər belimdən keçir.  
Qurduğum sədd mən özüm  
güllə özümdən keçir.  
Tikanlı məftillərin  
gəlib gözümdən keçir.  
Hər zaman azadlığın  
qandan, ölümdən keçir.

O zülmət qaranlıqda  
yuxusuz gecələrim,  
sənə keşik çəkməyim,  
ən məğrur duruşumdu.

Mən sənin sərhəd dirəyin,  
söykənib sənə kürəyim.  
Mənə uğurlar diləyin,  
bu gecə son vuruşumdu.

26.09.2001



## Qara-qırmızı Xocalı

(muğam üstündə oxunan ağrı)

Hələ də Qarabağ qan içindədi,  
Hələ də ulduzlar qan köçündədi,  
Hələ də Xocalı qan rəngindədi.  
Bu uşaq qanıdı, bu qoca qanı,  
Bu da qar içində bir ana qanı...

Qar yağan göylərə qan püskürdü  
Müqəddəs torpağın yaralarından.  
Bu gecə heyrətdən dağlar da donub,  
Donub heyrətindən qaralan bulud.  
Bu gecə qan yağır ağ qar üstünə.  
Bu gecə Xocalı al-qan rəngində,  
Bu çaylar, meşələr al qan içində.  
Bu gecə ağaçın yarpağı biz-biz,  
Ağlayır, sızlayır qar içində iz.

Evinə qaçanlar evindən qaçır,  
Özünə qaçanlar özündən qaçır,  
Analar sinəsin gülləyə açır.  
Şaxtada o bayraq körpə əlinin

İçində don vurmuş bir ümid yatır,  
İnləyən, boğulan bir ümid batır.  
Bir ümid çırpinır şəhid əlində.

Bu gecə göylərdən qanlar tökülür-  
Bizim üstünə qəzəb qanları,  
Bizim içində əzab qanları.  
Bu gün qan içində üzür Xocalı,  
Dərdi süzgəcindən süzür Xocalı,  
İndi xəyallarda gəzir Xocalı.  
Gəzir ölkə-ölkə, gəzir elbəel,  
Gəzir fəsil-fəsil, gəzir ilbəil.  
Sinədə, alında gəzir Xocalı,  
Hər kəsin canında gəzir Xocalı,  
Yaralı Xocalı, əsir Xocalı.

Qan, qarın üstünə XOCALI yazır  
Bu gecə dərdlər də qara-qırmızı.

\* \* \*

Bu əlsiz, ayaqsız, qolsuz adamlar,  
Eldən qaçaq düşən yolsuz adamlar,  
Göz yaşı qar üstə yanın adamlar,  
Naümid dünyada batan adamlar,  
Ağappaq dağlarda qara yol gedir,  
Buradan o yana-gora yol gedir.

Uşaq yaddaşında güllə yağışı,  
Uşaq yaddaşında ana fəryadı,  
Başa düşülməyən danışq səsi,  
Uşaq yaddaşında qatil sıfəti,  
Uşaq gözlərində qanlı göy üzü,  
Uşaq baxışında nifrətin izi.  
O körpə baxışı, körpə yaddaşı,  
Tökəcək üstünə özgə, yad daşı,  
Yanında can verir körpə qardaşı.  
Sənə nifrətinin sayı bilinməz,  
Bu qədər vəhşilik gözdən silinməz.

Qocanın uşaqlıq xatırələri,  
Qocanın cavanlıq xatırələri,  
Ütanıb, gizlənib qar izlərində,  
Bir fəryad boğular qan izlərində.  
Bir dəstə insəni qorumaq üçün  
Öz körpə balasın boğub öldürən  
Açılmır ananın suçlu əlləri.

Xocalı Vətənin qan yarasıdı,  
Xosalı Vətənin can yarasıdı.  
İnsanlar can verir, can gecəsində,

İnsanlar can verir, qan gecəsində.

Bir ordu yeriyor, bir şər ordusu-  
Kimsəsiz, günahsız insan üstünə,  
Yenə qan tökülür zaman üstünə.

Bu qanlı gecədə yer-göy alışır  
Bu qışın, soyuğun sazaqlarında.

Bəşərin sonuncu faciə günü  
Dünyada bir kimsə yata bildimi?  
Bu gecə dünyanın son qəm gecəsi,  
Bu gecə dərdlərin ilk cəm gecəsi,  
Bəşərin sonuncu matəm gecəsi,  
Bizi qan içində batırıb gedir.

Bu gecə göylər də qan ağlayırdı,  
Bu gecə dağlar da yas saxlayırdı.

Gör neçə illərdi donub Xocalı.  
Bu yerin yazına hələ qar yağır,  
Bu xalqın başına hələ qan yağır.

Don vurmuş körpənin qarlı izini

Yayın istisi də əridə bilmir.  
Xocalı harayın, Xocalı səsin,  
Dünyanın sükutu kiridə bilmir...

### Vaqonun altından asılan beşik

Vaqonun altından asılan beşik,  
içində körpələr böyüyür indi.  
Qaçqın həsrətindən, qaçqın qəmindən  
bixəbər körpələr uyuyur indi.

Yatar müşil-müşil, ağlamaz, dinməz,  
dünyanın bəxtəvər uşağı kimi.  
O qoz ağacından «sirli», bəzəkli,  
sevilən beiyin qucağı kimi.

Hardan biləsən ki, dünyada nə var?  
Sənintək körpənin qeydinə qalan,  
gözəl yaraşlıqlı neçə dayə var.  
Dünyanın parkı var, necə bağlı var,  
tək boz səhrası yox, uca dağı var.  
Dünya vaqonlardan ibarət deyil  
özü də ilişib qalanı ola.  
Mindirib içində apara, nə dərd,  
səni yırğalayıb yatırı, nə dərd.

Vaqonun altında böyüyən uşaq,  
mənzilə çatmayan vaqon nədi ki,  
sən ondan sallaşıb hələ yatırsan.  
Gedə bilmədiyin yurd yerinə sən  
şirin röyalarda gedib çatırsan.

29.08.2001

## Sərhəd kəndləri

Girişi şlaqbaumlu,  
çıxışı səngər xətli  
sərhəd kəndləri.  
Nə rahatlığınız var,  
nə sakitliyiniz  
bu tənhalıqda.  
Qorxudan  
inəyin,  
qoyunun,  
quzun  
ürəkdolusu mələyə bilmir,  
narın əməlli qızarmır,  
qoz da  
gecələr qabıqdan düşmür ki,  
səsi eşidilər,  
tutular atəşə.  
Toy səsi mağarın içində.  
Yaşayış izi itmiş həyətlər,  
güllə yerləri mamır basmış evlər,  
atəşdən  
yuvası yoluq ağaclar,  
səksəkəli adamlar,  
qaranlıqda titrəyib sönən şamlar,  
ağ binələr,

ağ damlar,  
xatirə danışar keçmişindən.  
Çırp üst-başını,  
gizlət yağıdan göz yaşını.  
Hisini, tozunu tök.  
Canlı muzeyə  
kəndinə baxmağa gələn  
qonaqları qarşıla-  
yola sal.

Bizi özümüzdən,  
qalan kəndlərimizdən ayırsan  
endirib şlaqbaumu:

"DAYAN!  
**GİRİŞ QADAĞANDIR!"**  
Nə vaxtadək  
yoxlanışla, icazəylə  
girəcəyik doğma kəndimizə?  
Burax məni, qara şlaqbaum!  
Ayırıb şalbanları  
tikanlı məftillərdən  
düzəcəm relsləri səngər xətlərinə.  
Yatıb qalmış vaqonları  
qoşub aparacağam ünvanına  
sakinləri ilə birlikdə.  
Burax, qurtarım bu əzablardan  
burax məni, qara şlaqbaum!

19.07.2002

## Səngərdə yazılın şeir

Blindaj-  
yerin altındakı soyuq otaqda  
mizə oxşar şeyin üstündəki  
kitablar,  
yarımçıq dəftər,  
keçən həftənin boyat qəzətləri,  
boyat qəzətlərin boyat xəbərləri,  
yarılmış torpaq surahidakı radio,  
məətəl qalıqlar:  
ölüm gilizindən düzəldilmiş çıraqın  
solğunlığında  
gözünü mənə zilləyən  
avtomatın,  
bədənə yadırğamış  
parad paltarın  
və yarımcıq şeirin  
mənə dikilən baxışlarına.

05.07.2002.

## Hər ölən əsgərlə ölüməm, Allah

*Dostum mayor Vitali Salamovun xatirəsinə*

Bir səngər uzanıb yolumun üstə,  
neçə baş qoyulub qolumun üstə,  
daha yatammıram solumun üstə,  
hər ölən əsgərlə ölüməm, Allah.

İndi kim duracaq bu gecə postda,  
görən nə düşünür postdakı dost da,  
bir qara kağız da atıldı poçta,  
hər ölən əsgərlə ölüməm, Allah.

Yuxumu görürəm yatan yerinə,  
günəşim yol gedir batan yerinə,  
balam, sən uzanma atan yerinə,  
hər ölən əsgərlə ölüməm, Allah.

27.10.2002

## Getmək istədiyim yer göz önündə

Ata yurdum Ağdam! Hər dəfə səni  
uçuq, qaradinməz, fağır görəndə,  
iyiəsiz, kimsəsiz, yazıq görəndə,  
bu yer-göy başıma firlanır mənim.  
İçim içimdəki içimi yeyir,  
əriyib-əriyib mən yox oluram.  
Torpaq yox vücudu götürmür daha,  
qalmışam yer ilə göy arasında.  
Mənim məkanım yox, qalacağım yox,  
söykənib bir yerdə duracağım yox.  
Qarqar da üzümə baxmaq istəmir,  
atıb bu canımı qurtarım daha.  
Dağlara, düzlərə baxa bilmirəm,  
od tutub, alışib çaxa bilmirəm,  
hələ də özümdən çıxa bilmirəm,  
qalmışam sən ilə mən arasında.  
Səndən uzaqlarda olduğum üçün,  
hələ də yaşayıb qaldığım üçün,  
Tanrıının yanında gözüm kölgəli.  
Hər gecə yuxuda gördüyüm yerə,

torpağa bir addım ata bilmirəm.  
Səngərin o üzü mənim bilmirəm,  
çixıb qayıdırəm, keçə bilmirəm.  
Getmək istədiyim yer göz öündə,  
gedib o yerlərə çıxa bilmirəm.  
Qarşımı atəşkəs, kəsənlər kəsib,  
ayağım istəyin yolunu kəsib.  
Ölüb neçə kərə girirəm yerə,  
əsgərlər səngərdən qazib çıxarıır.

12.07.2000



## Torpaq divarlar

*O günləri mənimlə birgə yaşamış  
keçmiş zabit dostlarımı.*

Mən,

çıraq,

bir də bilindaj,

nimdaş bir yataq,

boz səhraya zəif işiq salan

balaca pəncərə,

tənhalıqda vahiməli bir gecə.

Arzular, xeyallar içində sən,

sənsiz dünyanın yuxulu varlıqları,

bir də növbəsi dəyişiləsi əsgər.

Eni uzununa bərabər

sanki yarıyacan

yerə basdırılmış

mənimlə sübhədək

keşik çəkən

açılaceğι səngər yoluna açılan-

olacağım.

Bir ömür yaşadın

sən də mənimlə.

Qorxulu,  
fərəhli,  
həsrətli ömür.

Neçə əsgərin  
mülki xatirələri,  
sevgi məktubları,  
gələcək arzuları,  
səndə açıb dərdini,  
diləyini.

Kürəyi-güllə yağışlı,  
içi rütubətdən ağarmış  
torpaq divarlar.

Ömrümüz kimi  
yanacağı qurtaran çıraqında  
məktuba ürək-dirək verən  
son cümlələr tamamlanar  
gecə saat dördün yarısında,  
qəfil ölüm ayaqyalın dolaşar  
səngərlər arasında  
gecə saat dördün yarısında,  
qızıl lalə alışar  
bir şəhidin yarasında  
gecə saat dördün yarısında  
və haradasa sevənlərin  
ulduzları barişar  
gecə saat dördün yarısında.

2000

## Şəhidlər xiyabarı

Şəhidlər xiyabarı...  
Qara mərmər başdaşları,  
göyərdəcək torpağını göz yaşları.  
Ağlamazmı səni görən,  
hönkürməzmi dərdin bilən,  
nə söyləyər bunu edən  
cavabında analara,  
torpaqlaşmış ataların  
başdaşını ata sanan  
oğullara.  
Hara baxdım hönkürtülər,  
gilə-gilə göz yaşları.  
Başdaşını qucaqlayıb  
qurumuş barmaqlarıyla  
oğul saçı darayan  
analar gördüm,  
dərdin içindən sovrulmuş.  
Aydan arı, sudan duru  
sonalar gördüm  
dərdin içindən sovrulmuş.

Şəhidlər xiyabarı...  
Nələr gördüm,

nələr, nələr-  
neçə-neçə, cavan-cavan  
ata gördüm,  
oğul səsi eşitməmiş,  
arzulara yetişməmiş.  
Ata gördüm ümidi lərdə  
inamlarda yaşayısı,  
ataya oğlun tanıdan  
gəlin ana-  
əlində xına yarası.

İllər ötüb keçsə də,  
için-için ağlayacaq:  
ata qucağı, ata sığalı görməyən,  
ürəkdən doyunca gülməyən,  
bir gün zülmət gecəsi  
işıqlı səhərə çevriləcək uşaq.  
Düşmənə nifrəti, kini,  
zəfərə çevriləcək uşaq.

Qəlbimizdə şəhidlər xiyabarı  
dalgalanan bayraqımızda şəhid qanı.

09.08.2000.

**23.07.1993.  
23.08.1993.**

Ağdam. 23 iyul 93-cü il.  
Füzuli, Cəbrayıl. 23 avqust 93-cü il.  
Süqut günü, faciə günü.  
Hardan baxıramsa, ordan görünən  
23, hər yerdə gözümə girir.

Tərslikdən mənzilimin nömrəsi elə.  
Hər gün o qapını açmağa möhtac.  
Kandardan içimdə yanğılar başlar,  
sən məni torpaq bil, sən məni daş bil,  
İlahi, üzümü soyut bu gecə.  
Köksümü yandıran yandırıb daha.  
Özü də dərdi tək bölünən deyil,  
böləm dəqiqəyə, saata, günə,  
birtəhər yaşayam, yaşayam belə.  
Gündə əlli kərə öldürür məni.

23 iyul 93-cü il.  
23 avqust 93-cü il.

Bəlkə də çoxları, çoxdan unudub.  
Korşalmış yaddaşlar sabaha qalmır,  
bizim yaddaşımız sevincə vərdiş.  
Ötəri bayramlar tarixi deyil,  
hamiya məcburi əzbərlədələr.  
Bu tarix, dərd-qəmlə, kədərlə dolu,  
çoxuna bu yükler ağirdan ağır.  
Toylarda oxunan «Qarabağ» mahnısı,  
bir də 23..., hər dərddən ağır.  
Özümü vüqarla düzüb-qoşuram,  
könlümdə dolaşan dərdi görən yox.

Qapımın üstündə yazılan nömrə  
hər gün o dəndləri yedirdir mənə.

12.07.2000.



## **BAKİ - AĞDAM - XANKƏNDİ**

Sığal çekən baxışlara,  
dağ döşündə naxışlara,  
qəfil yağan yağışlara,  
həsrətəm

gümanlar düşüb düyünə,  
günlərim çatmaz gününə,  
məhlənin itmiş kuyünə,  
həsrətəm

mənzilə həsrət qatar  
dərdlərimə dərd qatar,  
üstündə bir ünvan yatar  
o ünvana həsrətəm

15.06.2002

## Rəhmətlik Gözəl nənəmi yuxuda gördüm

Bu gecə yuxuma gəlmışdi nənəm-qızartı yoxuydu yanaqlarında.  
Sifəti ağappaq  
amma gözləri yenə gömgöy idi.  
Qucağlayıb  
öpüb bağrıma basdım əvvəlkitək.  
Dedi: irayona getmək istəyirəm  
Muzayya arvadla.  
Bir də yarpaq dolması istəyir ürəyim,  
bir də bəmbəyaz pambıq.

Bilmədim pambıq nəydi-  
yarasına, ya yaramamı basacaqdı.  
Duymuşdumu xəstələndiyimi?  
Pambıq əkmirdilər biz tərəflərdə  
hər yan üzümlük idi,  
üzüm istəmədi-  
«üzüm göz yaşıdı»-deyərdi, nənəm.

Yarpaq dolması istədi nənəm  
yəqin indi tənəklər quruyub orda.  
Dirəkdən asılan məftillər  
ayrılıq nəğməsi səsləndirir  
sükut dalğasında.  
Heç rayona gedən deyildi,  
Ağdama «irayon» deyirdi, nənəm.  
Rəngi də heç vaxt belə ağ olmazdı,  
rəngi yaman ağarmışdı.  
Rayona şikayətə gedirdi nənəm,  
Ilk dəfə şikayət edirdi nənəm:  
(Nənəmin xəbəri yoxuymuş  
Ağdamın işgalindən)

Cığırım, yolum itib,  
qanadım, qolum itib,  
düşmənə sipər olan  
nər kimi oğlum itib.

Gülləri dərən hanı,  
üstümə gələn hanı,  
odum yandırdı məni,  
kölgəsin sərən hanı?

Göz yaşı tökənim yox,

köksünü sökənim yox,  
uçulmuş başdaşımı  
yerinə əkənim yox.

Qovruldum gəzəmmədim,  
oləni çözəmmədim,  
yağı gəzən torpağın  
altında dözəmmədim.

22.09.2004

## **Qara xəyal**

Bir xəyal dolaşır xaraba kəndi,  
əyninə geydiyi köhnə libasla,  
gəzir həyət-həyət, gəzir evbəev,  
təzə yuxuların yumurtasını,  
köhnə yuxuların cücəsin yeyib  
bir xəyal dolaşır xaraba kəndi,  
əyninə geydiyi köhnə libasla.

Çayların səs-küylü bulanıq suyu  
silib xatirəni aparıb gedir,  
əriyib, süzülüb, itib yox olan  
illəri aradan qoparıb gedir.  
Dolaşır bu kəndi qəribə xəyal  
əyninə geydiyi köhnə libasla.  
Bu kimin ruhudu, kimin xəyalı  
gəzir həyət-həyət, gəzir evbəev.

Təzə ciğirlardan üzərlik asıb,  
köhnə ciğırları ot-alaq basıb.  
Qəbir daşlarında naxışlar köhnə,  
örtüklər, geyimlər, baxışlar köhnə.  
Ağrıdan saralan otlar çürüyüb,  
bizimcün doğmalar, yadlar çürüyüb.  
Quruyan ağaçda xatırə ölü,  
bu ölü kəndlərdə arzular ölü.  
Dolaşır bu kəndi qəribə xəyal,  
əyninə geydiyi köhnə libasla,  
bu kimin ruhudu, kimin xəyalı,  
gəzir həyat-həyat, gəzir evbəev.  
Kimsəsiz evlərin eyvanlarından  
kədərli, narahat ruhlar boylanır.  
İndi kəndimizi düşünəndə mən,  
içimdə bir ümid alışib yanır.

13.05.2005

### Tale bizi hara qovur görəsən?

İllər gələr bu illərin dalınca,  
Tufan qopar bu yellərin dalınca,  
Bir köç baxar bu sellərin dalınca,  
Tale bizi hara qovur görəsən?

Çatan çatır, gedən gedir, olan bu,  
Ötən ötür, itən itir, qalan bu,  
O küçədi, bu məhlədi, dalan bu,  
Tale bizi hara qovur görəsən?

Halal çörək təndirində küt gəlir,  
Ayrılığın qara dərdi cüt gəlir,  
Ağası da, nökəri də lüt gəlir,

Tale bizi hara qovur görəsən?

Gül bitirən, bar yetirən bağça-bağ,  
Xəritədə axtarılan Qarabağ,  
İnildəyir, sizildayır o torpaq-  
Tale bizi hara qovur görəsən?

Qar da yağır qışında don görünmür,  
Düzülürük axırda yön görünmür,  
Ha baxırıq üfüqdə son görünmür,  
Tale bizi hara qovur görəsən?!

### **Doqquz qoz ağacı haqqında ballada**

*Səhərə məcburi köçməli olan anam  
iki dəfə yaman kövrəldi:  
bir dəfə mən bazardan bayramlıq  
qoz alıb gətirəndə...*

Qarımış qoz ağacında  
qarğalar qoz-qoz oynadır,  
süpürülməyən xəzəllərin altında  
neçə ilin bayramlıq qozu yatır.  
Doqquz qoz ağacı vardı kənddəki həyətimizdə  
doqquzu da biri-birindən böyük,  
biri-birindən uca,  
budaqları haça-haça.

Hələ kənd bağındakıları demirəm.

Gör indi bu neçə ildə  
həyətimiz nə gündədi,  
bağlar nə gündədi.

Nə günə qalmışiq  
qarğı bizə qoz atır,  
bizim qoz ağacının  
sakka qozu başımızı yarır.

Yiyəsiz qoz ağacının  
xiffətdən quruyanı var,  
düşmən baltasıyla  
yaş-yaş doğrananı var,  
oğurlananı var.

Bəlkə hansıa mebelin siyirtməsində gizlənib  
uşaqlıq xatirələrim  
hər qapı açılanda  
bir günün xatirəleri səpələnir yad otağa,  
özgə yatağa.

Bəlkə hansı yollasa gətirilmiş  
qonşudakı dolabda gizlənib xatirələrim  
onsuz da bir dolabin çıçırtısı  
diksindirir məni, qardaş.

Doğma rüzgarın sıgalını gözləyən  
qoz ağacından pəncərənin gözlərində yaş.  
...bəlkə döşəməyə döşənib

qozbel olub xatirələrim ...

Mən sənə səlbə atmaq haqqını  
itirmiş adamam  
yağı əlində qalan qoz ağacı,  
anam kimi  
ağlama acı-acı ...

06.12.2004

### **Şəhid məktubları**

Şəhid məktubları uçur havada  
bu kəndin göyləri məktubla dolu.  
Ağaclar məktublu, otlar məktublu,  
bu gün bu toyılarda məktublar uçur,  
bu gün bəy üzündə tər puçur-puçur.  
Xəyallar, röyalar uçur, hey, uçur.  
Danışan, dolaşan, uçan məktublar,  
hərdən dövrə vurur başının üstə,  
hərdən dövrə vurur yaşının üstə.  
Bu kəndi məktublar alıb qoynuna-  
şəhid məktubları tut dərir indi,

şəhid məktubları dərd sərir indi.  
Bir cavan gəlinin röyalarında  
şəhid məktubları gül dərir indi,  
məktubun üstünə tül sərir indi.  
Dünən də növbədə, bu gün növbədə,  
şəhidin növbəsi qurtaran deyil.  
Gör neçə aylardı, gör neçə ildi,  
şəhid sərhəd boyu növbədə durur,  
ruhları Vətəndə dövrələr vurur.  
Şəhid məktubları uçur havada  
bu kəndin göyləri məktubla dolu.  
Nişanlı qızların adı yazılı,  
sevdiyi qızların kodu yazılı,  
arzu məktubları uçur havada.  
Gözləri qapiya, yola dikilən  
ananın qoynunda şəhid məktubu,  
ananın gözündə toy mağarları,  
düzülüb dalbadal, həyətbəhəyət.  
Ana ürəyinə damanlar damır,  
ana ürəyinə gümanlar damır.  
Bulud arxasına çəkilən ay da,  
səmada məktublar oxuyur indi,  
bu dünya məktublar toxuyur indi  
sevinc məktubları, qəm məktubları.  
Göylərin gözləri dolub bu gecə,  
parlayan ulduzlar solub bu gecə.  
Qaralı-qırmızı lentlər yellənir,

qırmızı yağışlar yağacaq indi,  
məktublar gecəni boğacaq indi.  
Qara-qırmızıdı bölgə hər gecə,  
qara-qırmızıdı ölkə hər gecə.

Şəhid məktubları uçur havada  
bu kəndin göyləri məktubla dolu.  
Dünənki döyüşün təəssüratları,  
sabahkı döyüşün xoş ovqatları,  
sevginin, həsrətin vüsal anları,  
arzunun üzündə gullə qanları.

Məktublar gullədi, sözlər gullədi,  
bu gullə məktublar, bu söz məktublar,  
bir qız, gelinə bu göz məktublar,  
anaya-ataya bu köz məktublar,  
döyür qapıları, döyür evbəev.  
Əlləri xinalı gəlinlər açır,  
məktubun dalınca neçə qız qaçır.  
Bu gecə royalar işiqlar saçır  
bu gecə, bu gecə hamı göylərdə.

Şəhid məktubları uçur havada,  
bu kəndin göyləri məktubla dolu.

Bu gecə məktubu paylayan külək  
neçə qapıları qəfil döyəcək...

21.11.2006

## **Qaçqın qəbiristanlığı**

Qaçqın qəbiristanlığı-  
qəbirləri yol üstündə.  
Bir şəhid oğul da gəlir,  
uzanıbdı qol üstündə.

Bürünübdü qırmızıya  
buraların qəbir daşı,  
iyirmidən bu yanadı  
şəhidlərin orta yaşı.

Bizim elli igidlərin  
adı qalib başdaşında,  
məmləkətimin tarixi  
yazılıbdı daş başında.

Bir gün bir qərib yolcu  
burda ayaq saxlayacaq.  
Uzaqda at kişnəyəcək,  
ağ buludlar ağlayacaq.

28.11.2006

## **Yadigar açar**

*Famil Mehdiyə ithaf*

İzi itmiş xəyal evin,  
möhkəm-möhkəm bağladığıñ darvazanın  
paslı, sıniq qifilinimi axtaracaqsan  
təzə kolluqda  
əzizlənən yalqız açar?...

Dərdin dərdimdən betər,  
burda xatirələr itər.  
Yurdumu, yuvamı axtarıram,  
doğma havamı axtarıram,  
məhləni, evimi axtarıram,  
tapa bilmirəm.  
Sən, tək sıniq qıflı hardan tapacaqsan,  
mənim kimi naçar,  
yalqız açar.

Gəl birlikdə  
dərdlərin qıflını axtaraq-  
pas yedi bizi...

11.09.2002.

### **Qaçqın uşağı**

Qismətinə  
acı tale yazısı yazılıan-  
Qaçqın uşağı.

Küçəsi-səhranın çıkış xətti,  
məhləsi-yardım məntəqəsinin yanı,  
evi sonuncu çadır,

yatağı çadırın küncü-  
Qaçqın uşağı.

Yaş kağızı möhürlərlə dolu,  
adi-BMT-nin, Qırmızı Xaçın siyahısında,  
yardımla böyüyən,  
şəkli-  
əcnəbi nümayəndəliklərin  
məzlumlar albomunda-  
Qaçqın uşağı.

Müəllimi didərgin,  
məktəbi çadırdan,  
təqdimatı-  
adından, soy adından qabaq-  
Qaçqın uşağı.

Ürkək baxışlı,  
əlləri, gözləri təmənna həsrətli,  
ünvani ötkəm söyləmək istəkli,  
itkilərimizin «günahkarı»,  
dünyanın artıq adamı-  
Qaçqın uşağı.

Nə doğulduğu yerin dəqiqlik ünvani,

nə günü, ayı,  
nə nəсли-nəcabəti, məkanı,  
çadırda doğulan-  
Qaçqın uşağı.

Baxışı baxışlardan,  
geyimi geyimlərdən fərqli,  
gözü özündən böyük,  
dərdi çıynındə ağır yük,  
taleyi müəmmalı bir cocuq,  
ürəyi oyuq-oyuq-  
Qaçqın uşağı.

2000

## Heç kimə uyuşmayan uşaq

Heç kimə uyuşmayan bir uşaq.  
Nə həyətdəkilərlə oynaya bilir,  
nə evdəki qonaq uşaqlarla.  
Gah ora, gah bura can atır,  
nə qaynayır, qarışır,

dartınır, darıxır, darıxır.  
Özü burda, xəyalı uzaqlarda,  
bəzən baxışlardan tez böyüür uşaqlar da.  
Həm dəliqanlı, həm sakit.  
Böyük həyətə sığışmayan  
hərdən balaca otağın  
dar küncünə sığışır.  
İçi narahat uşağın  
üzündə donuq bir kədər-  
nə kənd uşağıdı, nə şəhər.  
Təəccüb dolu baxışlarla  
bu uşaq kimlərdəndi?-soruşanda,  
atası köks ötürüb:  
«Bizimkidi», deyir-  
«Müvəqqəti» Bakıda doğulub.  
Bu uşağın içində öz uşaqlığı boğulub.

2000

### yaralı azadlıq

bu torpağa diz çöküb  
“səni sevirəm Vətən “  
piçildadım mən  
nəfəsim nəfəsində

köksüm köksündə  
qalxdım  
dizimdə qan  
barmaqlarımda tikan  
dodaqlarımda tutya  
içimdə bir az rahatlıq  
və üç rəngli bayraqımda  
yaralı azadlıq...

15.02.2004

### **Şəhid gül**

Keşiyində durmaqcün,  
gül bitəsi torpağa  
neçə şırım açmışam -

səngərim, blindajım,  
postum, qərargahım,  
gah sevincim, gah ahım  
sinən sinəm kimidi...  
Nə zamandı bu yurdda  
sevinc də qəm kimidi,  
sinəmizin altında  
korun-korun yanın köz  
nəm kimidi.  
Torpağı sovrulmuş,  
izi itmiş, qovrulmuş  
şəhid gülün əvəzinə  
məni bağışla, Vətən...

2003

## **Qaranlıqda**

Qaranlıqda  
yuxu kimi

üzündə gəzən barmaqlarım,  
duyğularım  
və nələr...  
gecəmin sevgi oğrusunun  
fotorobotunu canlandırır  
önümdə...

Qaranlıq gecə,  
addım səsləri,  
uzaqlaşan qara kölgə  
içində nəsə aparır.

Ağdamın Boyəhmədli kəndində  
gördüyüm yuxu  
məni məndən qoparır,  
yurd uğrunda son döyüşə aparır.

22.10.2002.

## Çin qızıl gülü və Xarı bülbül

Dibçəkdə can verən gül  
soldu həyat yarpaqların  
qönçən bətnində qaldı  
budağın əydi başını  
başdaşı kimi  
yaşayıb öldüyün dibçəkdə...

Bu gün mənim  
Qarabağ xatirələrim  
sovulub dağlardan əsən küləkdə.  
Bu gün qan ağlayır könül,  
bu gün bir Xarı bülbül  
şəhid oldu  
sinəmdə çarpan odlu ürəkdə...

2002.

## Fasiə

Dərd məni qatıb qabağına  
küçə yuxarı .  
Qoymur dönüb sifətinə baxım,  
sözümü deyim.  
Döşəyir qabırğama  
ağrilarını.  
Əyilib kürəyim  
köhnə balkonların  
əyri dirəkləritək.  
Beli bükülü  
gedirik küçə yuxarı.  
Təpiklədiyim  
döşəmə daşlara  
sataşır gözüm.  
Bu küçə dərd yuvasımış,  
məni qovan dəndlər  
qol-boyun  
qucaqlaşış öpüşür  
bu sürtük daşlarla.  
Pozulub dünyanın qanunları-  
daha eyni yük'lər  
dəf etmir bir-birini.  
Günün günorta çağı  
küçənin ortasında  
müdhiş bir mənzərə...  
İçimdə faciədi-  
bağlayın pərdələri...

26.09.02.

## 20 yanvar 1990-cı il

Bu gecə  
azadlıq sevgisinin göz yaşları axırdı  
nifrət baxışlarının üstünə.

Şəhərin küçələrinə  
səpələnmiş  
şəhidlik adlı  
Ö L Ü M  
azadlıq sədaları altında  
Xiyabana sarı yüyürdü  
çiyinlərdə.

Tökülən qanlar,  
düzülən qərənfillər  
AZADLIQ yazırı  
Bakının küçələrinə...

## Mən Vətən coğrafiyası

Alnının qırışları  
sərhəd xətlərini  
üzün içindəki itkiləri  
göstərmirsə əgər  
bu ömür beləcə qalacaq qardaş  
bir gözündə qara yuxu  
bir gözündə yaş

sevincin elindən  
istəyin içindən  
vuruşmaq əlindən  
gəlmirsə əgər  
sənə qəbir olacaq bir gün  
öz əlinlə qazdığın səngər

ürəyimiz Vətən torpağı kimi  
cadar cadar  
qaysaq qaysaq  
kəfənimiz olacaq bizim  
başımız üstündə dalgalanan  
üçrəngli bayraq

mən Vətən coğrafiyası  
alnimda məmləkətin xəritəsi  
qəlbimdə şəhid qardaşlarımızın

xatırəsi  
bir gözündə qara yuxu  
bir gözündə yaş  
qolların qoluma qovuşarsa  
yerişin yerişimə yovuşarsa  
qəlbin qəlbimdəkini soruşarsa  
bu dünya belə qalmayacaq qardaş

2000



## Dərdi qarışq düşən şair

(kiçik ixtisarla)

### Əzizim Rəfail!

Asif Mərzili sənin haqqında danışanda ilk sözü Qarabağ oldu. Bu təsadüfi deyildi. Əslində sənin şeirlərindən nümunələri ara-sıra oxumuşdum. Səni müəyyən dərəcədə tanıyırdım. Şeirlərindən hiss edirdim ki, həmdərdik. Qarabağdan danışandan, yazandan çox Vətən uğrunda yananolardansan. Yangını poeziya dili ilə ifadə edənlərdənsən.

**Rəfail!** Bu fikri təsadüfü olaraq ön plana çəkmirəm. Bu gün Vətən, Qarabağ haqqında danışanları bir-birindən fərqləndirmək üçün çox da çətinlik çəkmək, ölçüb-biçmək lazımlı deyil. Adam var ki, televiziya ekranında, müxtəlif kürsülərdə Qarabağ deyən kimi hiss edirsən ki, boğazdan yuxarı danışır. Ucuz yolla xal qazanır. Kreslosunu möhkəm etmək istəyir. Belələrinin bir çoxu heç xəritədə də Qarabağı göstərə bilməz. Burnuna barıt iyi də dəyməyib.

Elələri də var ki, içün-için yanır. Məşhur mahnında deyildiyi kimi, **dərdini suya deyir, alışır su da yanır**. Dərdinə şərik tapmayanda daha çox alışib

yanır. Bu dərdi gah misraya çevirir, gah tabloya, gah fəryad notunda köklənən nəğməyə, mahniya.

**Əzizim**, duyuram ki, sən də sonunsulardan-  
san. Dərdini poeziyaya çevirənlərdənsən. Ona gö-  
rə də mənə xüsusi ilə yaxınsan, dögəmasan. Ürək  
yanğını, Qarabağ harayını yalnız duymuram,  
eşitmirəm. Həm də bu yanğıyla yaşayıram, qovru-  
luram. Əfsus ki, şerində dediyin kimi, laqeydlərin  
çoxluğu özü də bir faciədir. Dərdi duymaq üçün  
gərək onun içində olasan. Səndən mənəvi və fiziki  
cəhətdən uzaq olanlar bunu duya bilməzlər. **Dahi**  
**Füzuli yaxşı deyib:**

**Gözü yaşlıların halın  
Nə bilsin mərdünü-ğafil,  
Bu pünhan nüqtəni  
Bir vaqifi-əsrar  
olandan sor.**

Bəli, dərdini səninlə eyni dərdi çəkən bilər.  
Aşağıdakı misraların da sanki eyni dərəcədə bizlə-  
rə ünvanlanıb:

**Qarışq bir dərdin qarışq odu,  
Qarışa-qarışı qarışq düşüb.  
Dərdini dərdimdən ayıra bilməm,  
Dərdimiz nə yaman çarpaşq düşüb.**

**Qardaşım Rəfail!** Döğru deyiblər ki, Vətən dərdi heç bir dərdə bənzəməz. İnsanın yuxusu ərşə çəkilir. Sübhədək yerinə qor dolur. Sənin dediyin belə halda gecənin də gücü çatmir ki, sənə qulaq assın. Bir də yuxulu gecəylə nə danışasan?!

**Rəfail,** bəzən düşünürəm ki, xalqımız Qarabağ faciəsi kimi bir faciə görməyib. Öz Vətənində, yurdunda qaçqına çevrilmək. İki addımlığında gül-çiçəkli, bağ-bağatlı, buz bulaqlı imarətin viran qala. Elini-yurdunu azad etməyə qoymayalar. Çadır şəhərciklərində, susuz, işıqsız, qazsız yataqxanalarda min dərdə düşər olasan. Döyülb, söyləsən. Təhqir olunub alçaldılasan, qırılıb batasən.

Allahın qəbir yerlərini də sənə satalar, yenə kiməsə inanıb mədhiyyələr oxuyasan.

Uşaqların, körpələrin dərdini də şeirə çevirməyin təbiidir. Çünkü onlar uşaq həyatı yaşamırlar.

**Müəllimi didərgin,  
məktəbi çadırdan.**

**...Yaş kağızı möhürlərlə dolu,  
adı BMT-nin, Qırmızı Xaçın siyahısında.  
Yardımla böyüyən,**

**şəkli-əcnəbi nümayəndəliklərin  
məzlumlar albomunda-  
Qaçqın uşağı.**

\* \* \*

Digər şeirlərində bu talesiz uşaqlar haqqında  
daha böyük yanğı ilə söhbət açırsan:

**Heç kimə uyuşmayan bir uşaq  
...nə kənd uşağıdı, nə şəhər.**

Bu uşaq dalanlara, döngələrə tamarzi. Nə oynamaya yeri, nə yaşamağa yurdu. Nə insanlara uyuşa bilir. Nə bağı var meyvə dərə, nə ağaç var kölgəsində otura. Nə oyun yeri var, nə oyuncağı. Onların körpə qardaş-bacıları bunları duymur. Onlar vaqonun altında asılan beşikdə böyüyür:

**Vaqonun altından asılan beşik,  
İçində körpələr böyuyur indi.  
Qaçqın həsrətindən, qaçqın qəmindən  
Bixəbər körpələr uyuyur indi.**

Bu körpə bəlkə də özünü dünyanın xoşbəxti sayır. Bəlkə elə bilir ki, dünya vaqonlardan ibarətdir. Dünyanın nə bağ-bağçası var, nə oyunu, nə oyuncağı. Yalnız uşaqlar uşaqlığını deyil,

böyüklər də böyüklüyünü, süfrələr bərəkətini itirib. Buna görə də Vətən insanların sərhədidir.

**Mən sənin sərhəddinəm,  
səngər belimdən keçir.  
Qurdüğüm sədd mən özüm,  
güllə özümdən keçir.  
Tikanlı məftillərin  
gəlib gözümdən keçir.  
Hər zaman azadlığın  
qandan, ölümdən keçir.**

Dögru deyirsən ki, Qarabağın faciəsi, Vətənin, dünyanın faciəsidir. Deməli, Qarabağın azadlığı sabah neçə-neçə Qarabağın azadlığı deməkdir. Odur ki, falçıya müraciətin yerinə düşür.

**Vətənidən hər didərgin düşənin,  
bu torpağı ovuc-ovuc qoxlayaraq  
itiyini gəzənin,  
halına bax, halına.  
Bu dünyanın falına bax, falına.**

Sən bir Qarabağ şairi kimi bu faciənin aradan qaldırılmasının yollarını axtarırsan. Əsas yol isə silaha sarılmaqdır.

**... Arzuları, xəyalları  
sən nifrətə, kinə çevir,  
sən silaha sarıl, qardaş.**

Misraların həqiqəti əks etdirdiyi üçün qiymətlidir. Zəbt olunan torpaqlarımızancaq silah gücümüz ilə qaytarıla bilər. Buna bizim zorunuz çatar. Ancaq bu yolla qaytarılan torpağın üstündə vüqarla gəzə bilərik.

**Əzizim Rəfail,** bu gün şerimizin hər bir misrası, nəgməmizin hər nəqəratı bu motivlər üzərində köklənməlidir. Nə qədər ki, Ağdamın, Şuşanın, Füzulinin, Cəbrayılın yolları üzümüze bağlıdı. Kəlbəcər, Laçın dağlarına, yaylaqlarına həsrət qalmışiq, Qubadlıya, Zəngilana gedə bilmirik, bu ölkənin hər bir söz adımı haray qoparmalı, hər bir vətəndaş ürəyində Vətən eşqi ilə alovlanmalıdır. İnşallah, bu istəyi biz özümüz bütün qeyrətli, vətənpərvər oğullarla birlikdə yerinə yetirəcəyik. Qanımızla, canımızla yerinə yetirəcəyik.

Hörmətlə

Famil Mehdi

«Təzadalar» qəzeti, 18-25 iyun 2002-ci il.

## Rəfail Tağızadənin «Qarabağnamə»si

Qarabağ... Əsrlər boyu bu söz dilimizin əzbəri olub. Biz ona təkcə ərazi kimi baxmamışıq, canlı təbiət əfsanəsi, Allahın Yer üzünə bəxş etdiyi cənət kimi, söz və musiqi beşiyi kimi baxmışıq.

**«Külli-Qarabağın abi həyatı,  
Nərmi nazik bayatıdır, bayatı»**

Dünyaya dahlilər, böyük söz ustadları, səsiylə fələklərə meydan oxuyan xanəndələr bəxş edən Qarabağ bizim mənəvi dünyamızın əzəli-ədəbi hakimi olub.

Amma əsrlər boyu Qarabağ torpağı həmişə cəng meydanı olub. Azərbaycanın ayrılmaz parçası olan Qarabağ üstündə savaşlar gedib, qanlar tökülib, onu Azərbaycandan ayırmaq üçün işgalçı

ordular torpağımıza soxulub, amma hər dəfə burunları ovula-ovula geri qayıdıblar.

Çox təəssüf ki, XX əsrin sonu Qarabağ üçün əsl faciəyə çevrildi. Adını bu yazıya gətirməyi la-yiq bilmədiyim xain qonşular xarici havadarlarının böyük dəstəyi ilə Qarabağı işgal etdilər. İndi ərazimizin iyirmi faizi düşmən tapdağındadır.

Çox keçməz, yenə əzəli-əbədi torpaqlarımıza qayıdacağıq. Bu illər ərzində mənəvi Qarabağımız həmişə bizimlə yaşayıb. Əgər bu gün mənəvi Qarabağımız içimizdə yaşayırsa, gec-tez böyük Qarabağ bizim olacaq. Fransız yazarı Apolliner deyir ki, ruhən işgal olunmaq silah gücünə işgal olunmaqdan daha betərdir. Ona görə də şeirlərimizin, söz sənətimizin başlıca vəzifəsi ruhumuzu ayağa qaldırmaq, onu sönməyə qoymamaqdır.

Mən istedadlı şair Rəfail Tağızadənin son illərdəki yaradıcılığını məhz türk ruhuna xitab kimi qiymətləndirirəm.

Doğrusunu deyim ki, Qarabağ hələ ədəbiyyatımızın baş mövzusuna-aparıcı mövzusuna çevrilməyib. Bəzi gözəl əsərlər yaranıb və yaranmaqdadır-bunu danmaq olmaz. Amma bu böyük itkinin və Qarabağsızlığın yanğısı hələ ədəbiyyatımızın, söz sahiblərinin ürəyinin yanğısına çevrilməyib. Elə bilirəm, Rəfail Tağızadənin bir ki-

tablıq «Qarabağnamə»si bu yolda uğurlu addımlardan biridir.

Rəfail Tağızadənin heç bir əsərinin adı «Qarabağnamə» deyil, ancaq onun şeir və poemalarını mən belə adlandırdım. Ədəbiyyat tarixində yeddi «Qarabağnamə»dən söz gedir. Həmin «Qarabağnamə»lərdə Qarabağın keçdiyi tarixi yol işıqlandırılır, müəlliflər mənbə və məxəzlərdən əldə etdikləri faktlar əsasında, həm də müşahidələrinə görə tarixi Qarabağın salnaməsini yaradıblar. Rəfail Tağızadə isə bu günü Qarabağın bədii salnaməsini yazıb.

İlk dəfədir ki, Qarabağ bütün dərdləri, ağrıları və maddi-mənəvi durumu ilə poeziyada bədii tədqiq obyektiñə çevrilir.

**Qarabağ-**  
**harda olsam**  
**məni ana kimi qoynuna çəkən**  
**Torpaq.**  
**...Qayaları, daşları yarıb**  
**damcılayan, süzülən, çıxan**  
**isti,**  
**soyuq,**  
**turş,**  
**Su.**  
**Gecələri darıxmağa qoymayan**

**ulduzlu, əsrarəngiz**

**Səma.**

**...Layla bilib yatıran,  
istədiyi an ağladan,  
döyüşə səsləyən,  
ardınca çəkib aparan**

**Səs.**

**Məni kökümə, ulusuma, keçmişimə,**

**Tanrıma bağlayan**

**Q A R A B A Ğ!**

Rəfailin istər nikbin, istər qəmli, minor və major ruhlu bütün şeirlərində Qarabağ belə böyük bir məhəbbətin obyektidir. Bəlkə Anadan da, Atadan da, dünyadakı bütün müqəddəs varlıqlardan da öncə.

Lirik qəhrəman-şair-Rəfail Tağızadə üçün Qarabağ əcdaddır, kökdür, ana Vətəndir. Ancaq bu gənki Qarabağ balasından, övladından ayrılan Anaya bənzəyir və Rəfail bu həsrəti poetik yanğıya çevirir. Ona görə poetik yanğı deyirəm ki, bu gün Qarabağdan söz açan şeirlərin çoxunda məhz bu yanğı görünmür. İstəməzdim ki, dərdli Qarabağa dərdsiz ürəklərin sönük işaretisi qarışsın.

«Nərməni nazik bayatı» kimi vəsf edilən Qarabağ Rəfailin bayatlarında böyük və ülvi kədərin ifadəsinə çevirilir. «Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ»- Rəfailin bayatları bu ana bay-

atıdan güc alır. Daha doğrusu, onun bayatıları bu janın strukturuna yox, məzmununa, mahiyətinə daha çox aiddi. Çünkü bayatıda əzəldən zərif kədər, incə qəm ifadə olunub. Bayati həsrət deməkdir, dörd misrada sığışdırılan Böyük kədər deməkdir və bayati ruhu təkcə bayatıların özündə yox, şeirin digər formalarında da zahirə çıxa bilər.

**Bağında bağlıq varmı,  
dağında dağlıq varmı,  
köynəkdə aqlılıqın varmı?-  
Qarabağ.**

\* \* \*

**Qarabağ,  
meyvələr sovulub gedir,  
qaya kimi igidlərin  
dözəmmir, ovulub gedir.**

\* \* \*

**Qaralır sönmüş ocağın,  
üşüyür yalqız qucağın,  
uçar qanadsız uçağın,  
içində tonqal çatıla.**

Rəfailin «Qarabağnamə»sində ağaclar da, quşlar da, yuvalar da, ot da, gül də, çiçək də Qarabağdan danişır, hər şey Qarabağlaşır. Vəqonun

altından asılan beşikdə Qarabağ qaćqınlarının körpələri uuyur, bixəbər körpələr hardan bilsin-lər ki, dünyanın parkı var, bağlı var. Böyüyəcəklər bu uşaqlar, amma hələ ki, Qarabağı yuxularında görə bilərlər. Yuxu dedik;

**Bu gecə yuxuma gəlmışdı nənəm.  
Qızartı yoxuydu yanaqlarında.  
Sifəti ağappaq  
amma gözləri yenə gömgöy idi.  
Qucaqlayıb  
öpüb bağırma basdım əvvəlkitək.  
...Yarpaq dolması istədi nənəm  
yəqin indi tənəklər quruyub orda.  
Dirəkdən asılan məftillər  
ayrılıq nəgməsi səsələndirir  
sükut dalğasında.**

Rəfailin şeirlərində Vətəndən Vətənə həsrətli bir boylanış var. Vətən sanki sərhəd kəndlərində bitir, bu kəndlərdə «qorxudan inəyin, qoyunun, quşun ürək dolusu» səsi gəlmir, qoz da «gecələr qabıqdan düşmür ki, səsi eşidilər, atəşə tutular», kənd sanki canlı müzeyə dönüb.

Rəfail Tağızadənin «Çadır şəhərciyi» poeması bu mövzuda son illərdə yazılın ən ağırlı əsərlərdəndir. Mən deyərdim, bu poemanın qəhrəmanı

yoxdu. Çünkü çadır şəhərciyi göz yaşlarından hörülüb, «bu yerdə kəkotu, qantəpər olmur», «bu yerin çiskini, dumani yoxdu», «bulaq yox, gözündən sular damcilar».

**Palçıqlı çadır şəhərciyi-  
nə şəhər kimi şəhərliyin,  
nə kənd kimi kəndliliyin var.  
Biz getsək, neylərsən  
bu boş səhrada?**

Beləcə kədərlə başlayan poema kədərli misralarla da başa çatır.

Rəfail həssas şairdir və onun həssaslığını böyük ürək ağrısı və qəzəblə yazdığı «Qaçqın uşağı» şerində də hiss etdim:

**Müəllimi didərgin,  
məktəbi çadırdan,  
təqdimatı-  
adından, soy adından qabaq-  
Qaçqın uşağı.**

**Nə doğulduğu yerin dəqiq ünvani,  
nə günü, ayı,**

nə nəslİ-nəcabəti, məkani,  
çadırda doğulan-  
Qaçqın uşağı.

Baxışı baxışlardan,  
geyimi geyimlərdən fərqli,  
gözü özündən böyük,  
dərdi ciyində ağır yük,  
taleyi müəmmalı bir cocuq,  
ürəyi oyuq-oyuq -  
Qaçqın uşağı.

Bu şeirdə Rəfail şairdən sox publisist kimi çıkış edir, amma şeirin aşılılığı dərd o qədər bizi sarsıdır. Yəni bu şeirdə poeziya publisistikanı ram edib.

Rəfail Tağızadənin Rəsul Rza mükafatına layiq görülmüş «Qarabağ qazisi haqqında ballada» poeması isə iki yönəndən diqqəti xüsusi ilə cəlb edir. Bu poema mənə böyük şair Əli Kərimin psixologizm ilə aşılanmış, assosiativ üslubda yazılmış «Heykəl və heykəlin qardaşı» poemasını xatırlatdı. Büyük Vətən müharibəsinin qəhrəmanı Cəmil Əhmədova həsr olunmuş həmin poemada Əli Kərim poetik təhkiyə vasitəsilə həm Cəmil, həm onun anası, həm qardaşı, həm də ümu-

miyyətlə, müharibə haqqında dolğun təəssürat yaradırdı. Rəfailin poemasında da biz Qarabağ müharibəsi, onun doğurduğu acılıqlar, bu müharibədə ayağını itirmiş bir döyüşü və onun keçirdiyi mənəvi əzablarla qarşılaşırıq.

**Mənim qazi qardaşım  
həyətdə oturub  
ud çalırmış kimi  
kötük güdüllərini ovuşdurur:  
sağ barmağım qaşınır,  
sol ayağımın altı aşınır,  
ayağım atlanmır  
yox dizimə duz yıgilıb deyəsən...  
Qucağına götürə bilmədiyi  
o bircə gül körpəsinə baxır...**

Sonra biz onu dəhşətli xatirələr içində görürük. Bu xatirələr insanın-fərdin-Qarabağ qazisinin keçdiyi döyük yolundan onun protez ayaqlarına qədər yol keçir.

Əlbəttə, bu kədərli şeirlər, poemalar içində gələcəyə inam ifadə edən nikbin notlar da var. Arzu edərdim ki, bu notlar çox olsun. Və mən Rəfailin «Qarabağnamə»si haqqında qeydlərimi onun bu şeiri ilə bitirmək istəyirəm:

**bu torpağa diz köcüb  
«səni sevirəm Vətən »  
piçıldadım mən  
qalxdım  
dizimdə qan  
barmaqlarımızda tikan  
dodaqlarımızda tutya  
içimdə bir az rahatlıq  
və üç rəngli bayraqımda  
yaralı azadlıq...**

**Vaqif Yusifli**

... Rəfail Tağızadə itirilmiş Qarabağın, boş qalan yurdların ağrısını obrazlı şəkildə əks etdirən yeganə şair kimi gözümün önünə gəldi. Onun yaradıcılığında Qarabağın bu günki hali məharətli şəkildə ifadəsini tapıb. Rəfail Qarabağ dərdinə ədəbi pasport verdi. Bu istər-istəməz insan ruhunu tərpədir.

...Rəfailin şeirləri sakitdir, qəmlidir, həy-küysüzdür, mənalıdır, obrazlıdır, lakonik və yad-daqlandır.

**Vaqif Bəhmənli**

**«Üç nöqtə» qəzeti, 04 fevral 2004-cü il.**

**«Sınıq güzgü» kitabı, səh. 592-597**

## Güllələ məni, oğlum

Döğma dalanlara, döngələrə tamarzı  
xatırə çəliklə  
yar başımı, baba.  
Qınama kədərli baxışlarla.  
Qarğı məni, nənə,  
qarğı qara qarğışlarla,  
güllələ məni, oğul bala,  
güllələ oyuncaq tapançanla.  
Bağışlaya bilməzsiz məni dualara  
nə sizi, nə torpağı qoruya bildim.  
Siz bağışlasaz da  
bağışlamaz məni Vətən.  
Yaşamağa yurdun,  
oynamaya yerin yox, oğlum,  
güllələ məni, güllələ,  
qoyma, bu günahla qiyamətə qalım...

19.01.2002

## **Qarabağ uğrunda şəhid olmuş Sənan Rüstəmovun xatirəsinə**

Bu nə səsdi asılan tar simində,  
gah acıdı, gah şirindi qəmin də,  
sünbüllərin saralmadı zəmində,  
bu yolların gözü qaldı gümanda,  
bizim dağlar görünmədi dumanda.

İllər keçdi elə qaldın o yaşda,  
boy atmadı qəbrin bircə qarış da,  
nələr yoxdu mənə baxan baxışda,  
sən yaşıdadı indi burda zaman da,  
bizim dağlar görünmədi dumanda.

Kəsilib yol, gələn yoxdu üstünə,  
gözmü dözər alışmayan tüstünə,  
kimlər baxır o yiyesiz büstünə,  
göy üzünü bulud aldı bir anda,  
bizim dağlar görünmədi dumanda.

Son baharda bitən lalə yanında,  
qanın axır o lalənin qanında,  
güllə yeri xal kimidi canında,  
xarı bülbüllər də boğuldı qanda,

bizim dağlar görünmədi dumanda.  
Sən bunlara dözməz idin, bir oyan,  
udulmayan döyüş qalhb, dur, dayan,  
yurd yerində bir də alış, bir də yan,  
indi susub tar da, saz da, kaman da,  
bizim dağlar görünmədi dumanda.

20.08.2004

## Qalır...

Üzündə üzü qalmayan,  
gözündə gözü qalmayan,  
söhbətdə sözü qalmayan,  
bu yurd içindən alışır.

Yoxluğuna dözdü deyən,  
sönmüş kösöv-közdü deyən,  
dediklərim, -sözdü deyən,  
yatınlar durub danışır.

Tutan gəlib tutdum deyir,  
uduzan unutdum deyir,  
həsrəti qurutdum deyir,  
görən bu nəylə barışır.

\* \* \*

Baxıb sən belə ağlama,  
ağlama anam, ağlama,  
gəl sinənə od bağlama,  
tətikdə qalanlar qalır.

Göy üzündə olan bilər,

dərddən doğulan bilər,  
o yurddan qovulan bilər,  
bizlərə, olanlar qalır.  
Lap sonda danışan gəlir,  
son kərə alışan gəlir,  
sevincə qarışan gəlir,  
Şuşanı alanlar qalır.

Ağ atımı çapasıyam,  
itənləri tapasıyam,  
hələ çox şey yapasıyam,  
bil, hələ oğlanlar qalır.

Darıxma gələcəm, ana,  
dil açıb dinəcəm, ana,  
səninlə güləcəm, ana-  
kükrəyib dolanlar qalır.

Sözünə hörülən mənəm,  
gözünə görünən mənəm,  
üzündən öpülən mənəm,  
zəfəri çalanlar qalır.

23.03.07

## Tərk edilmiş kənddə düşüncələr

Oturmuşam  
bu tənha qazma otağında.  
Nə sizdən xəbərim var,  
nə dünyanın olaylarından.  
Nə gəlib çağırın var,  
nə bir soruşub, danışdırın.  
Öz-özümlə söhbət eləməkdən  
içimdəki məni də bezdirmişəm.  
Daha kiminlə danışım.  
Yanmış, sahibsiz kənddə  
rəngi, ruhu solmuş divarlar,  
boş qalmış otaqlar məndən betər.  
Dəhşətmiş,  
ömrünün sonunu yaşayan,  
güclə soykənib qalan  
əşyaların sənə zillənən  
son baxışları.  
Arzuladığım tənhalıq, sakitlik,  
qəribəlikləri ilə qorxudur məni.  
Hamidan tədric olunmuş  
azadlıqda tənhalıq.

Qorxuram dilim tutula  
danişa bilməyəm,  
dirəkdən asılmış  
qapaqsız saatın  
səsinə öyrəşmiş qulağım  
başqa səsi qəbul etməyə, tanımaya.  
Adamlar içində yadam,  
uyuşmuram kimsəyə.  
Afrikanın ucqar sakinləri kimi.  
Hələ ki, sizdən bir az aralı  
o tənha otaqdan gəlirəm.  
İllərlə gündə neçə yol  
öz-özünə hesabat verib,  
xəyalları ilə yaşamış  
başqa otaqlardan gələnlər  
gör, nə gündədi indi.

2001



## İtirdim hamısını

Yol boyu  
hər dəfə məni salamlayan:  
ağaclar, yol dirəkləri,  
yolu qoynuna almış dağ,  
sanki göydən yerə enmiş təpələr,  
sübh tezdən kəndə çatmamış  
Səkinə xalanın təndir çörəyinin iyi,  
məni hamıdan qabaq qarşılıyan  
nənəm üçün darixmişam...

Hamısını itirdim.  
Daha yolumda ağaç bitmir,  
daha yolum ağacliqla getmir,  
daha qatar da məni ata yurda aparmır.  
Nənəm də yox qarşılıaya.  
Hardan tapdı məni boz səhralar.  
Yuxudan baxıram kəndimizə.  
Rejissoru da, operatoru da,  
tamaşaçısı da özüm.  
Heyf ki, lentlər geri fırlanır.  
İtirdim hamısını,  
əlçatmaz, ünyetməz  
uşaqlığım kimi.

Aramızdan zaman,  
bir də xətt keçir.  
Zamana gücüm çatmır,  
xətti isə bir gün qıracağam.

17.10.2001

### **döyüşdə kantuziya almış əsgər**

döyüşdə kantuziya almış əsgər  
hər gecə yuxusuna  
girəcək nəmlı səngər

əynində alt paltarı  
çıynində anasının jaketi  
sübh tezdən çıxb gedib evdən  
döyüşdə kantuziya almış əsgər

«ay qardaş» deyib  
döşənib yollara çöllərə  
onu buralarda axtarmayıñ  
axtarış da verməyin  
o bilir hara getməyin yerini  
ağlı başına gəlib gedib Qarabağa

soyuqdan üşüyən əsir torpağın  
üstünə sərəcək  
anasının qara jaketini  
və deyəcək: « ana Vətən  
bu da gözlədiyin mən ...»

mina partlayışlarından  
diksir qara torpaq  
son döyüşə səsləyir onu  
yaralı bayraq

11.12.2004

### **Falçı, burax əlimi**

Yol üstündə bu açlığıñ fal nədi,  
falçı, sənin falın mənə neylədi?  
Nə ad verdin, hər duruşda halima,  
nə fikirli sən baxırsan falima?  
Güçün çatır bax dünyanın falına.  
Nə yapışib əl çəkmirsən əlimdən?  
«Yana-yana» gəl söyləmə dərdimi,  
mənim dərdim dərddimi?  
Mənim dərdim dərddisə,  
söylə görüm,  
dünyadakı dərd nədi?  
Vətənidən hər didərgin düşənin,  
bu torpağı ovuc-ovuc qoxlayaraq  
itiyini gəzənin,  
halına bax, halına.  
Bu dünyanın falına bax, falına...

2000

## Çarəsizlik

Nəfəsim də quruyub  
bu ağac bədənimdə,  
elə hey itiririk  
insafsız bəd əlində.

Özgəyə çatan güclə  
özümüzü döyürük,  
yığılıb dəstə-dəstə  
boş papağı öyürük.

Zamanın gərdişindən  
xəlbir-xəlbir ələndik,  
ölənlərə min rəhmət  
bizsə burda dirəndik.

Sümüyüm də əriyir  
olanlarım göylərdə,  
ruhum tufan qoparıır

ağlaşırılar köylər də.

14.02.2004

## günlərim səpələnir gözümdən

göy üzü  
hamilə buludlar  
ağlamısınan zülmət gecə  
fikirli dəniz  
dünyanın qara xəbərləri  
bir də mən varam  
yer qara  
göy qara  
bu gün doğma köy qara  
ağlaşma  
qarğış  
çağırış səsləri gəlir  
dağların o üzündən  
günlərim səpələnir gözümdən  
qapqara qaralmışam  
dərdlər arasında  
çəkilən sədlər sırasında

dan yeri  
sübh çağrı  
yaddasımı silkələyir  
çoxdan eşidilməyən azan səsi  
ozan səsi

qaranlıqdan sağ çıxsam  
qarşıla məni qardaş  
dağların o başında  
dünənki yaşında

05.10.2005.

## **Qala**

Bağlar ağac qəbristanlığı  
kəndim keçən əsrin  
sökük yurd yeri  
hasarlar uçuq qala divarları.

Uçuq qala divarları arasında  
iyiəsiz məhlə  
başında köhnə havalar  
boşluqda dolaşan külək  
tanış qapı ciriltiləri  
və qəfildən sancan ürək.

İçimdə qurulan çadır  
içində qaçqın uşaqlar  
sancılan baxış qəlpələri  
ürəyim deşik-deşik

bura sərhəd divarları.

Bu yurd viranə qaladı  
soruşma nədi adı-  
mən bu köçün içindəyəm  
mən qalanın içindəyəm.

01.01.2003.

## **Qızılgül**

Boş məhəllənin  
sovulmuş həyətində  
açan qızılgül  
ətrin hopubmu  
uçuq evlərin sökük divarlarına,  
qurumuş ağaclarla,  
izi itmiş yollara?

De, rəngin yenə qırmızımı?  
Kimsəsiz həyətdə açan, qızılgül,  
bu yaz günü mənim kimi  
huşu başından uçan, qızılgül.

30.04.2003

## davalı yuxular

mən qatil yuxusunamı girmişəm  
ya qatilmi yuxuma girir  
gecəm qan rəngində  
yuxum qan içində  
hər gecə qan tökülür yatağıma yuxularımdan  
bu nə savaşdı röyalar arasında  
yuxular sırasında  
hər gecə bitməyən müharibə gedir yuxularımda  
hər gecə müharibədi röyalarımda  
hər gecə qan tutmuş gözlərimdən  
qan tökülür yatağıma  
ağappaq yuxum qan içində  
qan sizir qəlbimin yarasından  
qanlı əllərim boğur məni yuxularımda

özüm-özümü boğmamış  
atın məni cəbhə bölgəsinə  
bu qanlı əllərimlə boğum düşməni...

## Həsəd

Paxıllığım tutur quşlara, -  
göydə qanad çalırlar.  
Yuvalarına dönmək üçün  
nə tikanlı məftil tanıyırlar,  
nə buraxılış vərəqəsi.  
Təkcə səngər görəndə  
yüksekdedən uçurlar...

2000

## Məmləkətim

Yalançı sərhədlər  
qoymur uzatmağa  
qıç olmuş ayaqları,  
sərhədlərə bölünmüş məmləkətim.  
Qalx,  
sindir bükülü belin ağrılarını.  
Titrət yeri-göyü.

İçimizi, çölümüzü,  
çırpıb tökənimi,  
ya olanları sökənimi  
gözləyirsən?  
Gün-gündən adıləşən,  
adətləşən-

qeyrətsizliyi,  
bu qədər müsibətə heyrətsizliyi,  
məhv et, dağıt, məmləkətim.  
Qorxma, özümüzdən başla.  
Güllələ, dağıt içimizi  
tök qorxunu, murdarlığı,  
nə varsa hamisini.  
Güzgüyə baxanda özümüzdən,  
dolduracağımız sənəddə  
məğlub vətəndaş adından  
utanmaqdən xilas et bizi,  
Məmələkəti!

28.05.2002

## Qarabağa yağan yağış

yağışa hamilə bulud  
hərdən şaxsey deyib  
iyiəsiz yurdum ağlayır  
məscidin tor basmış taxta qapısını isladı  
üzü qırış-qırış  
səsi batmış  
saralmış yarpaqlar  
diksirin ağır soyuq damcılardan  
girişi çıxışı bilinməyən  
daşı dibinə çökmüş  
başsız şəhərə yağan  
buludun göz yaşları

izsiz xatirələri  
tanınmaz küçərlə yuyub aparır  
şəhər aşağı

günahsız qan ləkələri qızarır  
torpağın qaysaq-qaysaq  
cadar-cadar sinəsində

məmləkət od tutub yanır  
Quran oxuyan  
qocanın səsində...

16.02.2005

## **Qalx ayağa, gedək, qardaş**

Silahını qoyub yerə  
xəyallara dalma belə.  
Arzuları, xəyalları  
sən nifrətə, kinə çevir,  
sən silaha sarıl, qardaş!  
Bölünənlər bölər səni  
parça-parça, tikə-tikə,  
qiyma-qıyma.  
Bu torpağa qiyma, qardaş!  
Özümüzə qiymayanı  
bu torpağa qıydıq, bəsdi.

Qollar kəsik,  
dillər gödək,  
başlar sallaq,  
gəzdiq bəsdi.

Sən silaha sarıl, qardaş,  
Mən də sənə olum yoldaş.  
Ya sən mənə gəl yoldaş ol.

Unudulmaz unudulub  
gedir daha,  
bugünkü gün sonra bizə  
gələr baha.

Hücum edək, nərə çəkib  
torpaqları alaq geri,  
irəliyə yeri, yeri.

Bu ayrılıq  
öldürəcək bizi onsuz,  
nifrətlərin sayı sonsuz.  
Düşmənlərin basdırıldığı  
dirəkləri, sərhədləri  
tanımırıam.

Qalx ayağa, gedək qardaş!  
Birgə çəkək  
bu Vətənin sərhəddini.  
Gedək, gedək, qardaş!  
Gedək!

01.12.2001





## **Qarabağ Qazisi haqqında ballada**

**(p o e m a)**

Məni məndən alan torpaq,  
səndə bir ayağım qalıb.  
Söykənməyə divarım yox,

səndə son dayağım qalıb.

Əlim qalxmır görüşməyə  
üzünü görə bilmirəm.  
Qoltuğumda ayaqlarım  
dizimi görə bilmirəm.

Gəlib atacam çəliyi  
vaxtdır, düzəldim özümü.  
Hələ bitməyən döyüşdə  
mən də deyəcəm sözümüz.

\* \* \*

Bura, çoxdan cüt ayaq dəyməyən məkan,  
burda lal-kardı uyuyan zaman.  
Bu yaralı məmləkətdə  
şəhid qol-qıçlar məşvərətdə  
baxışlar ətrafa göz qoyur,  
bir pəncə qayani ovur.

Səs gəlir içəridən:  
qərar çıxarıldı -  
g e d i r i k !!!

\* \* \*

Mənim qazi qardaşım  
həyətdə oturub

ud çalışmış kimi  
kötük güdüllərini ovuşdurur:  
sağ barmağım qaşınır,  
sol ayağımın altı aşınır,  
çöçələ barmağım qatlanmır,  
ayağım atlanmır,  
yox dizimə duz yiğilib deyəsən ...  
Qucağına götürə bilmədiyi  
o bircə gül körpəsinə baxır,  
yaraları açılır,  
qanı içİNƏ axır.  
Üz-gözünə dikilən acı baxışları  
səssizcə qovur,  
dəhşətli xatirələri  
dincəlmək bilmir bir hovur.

\* \* \*

Sənə qurban qara başım,  
mənim qazi qardaşım.

\* \* \*

Daha bir dostun addım səsi gəlməyəcək  
otağımın kandarından,  
daha bir salam kəlməsi eşidilməyəcək  
döyüllən qapının arasından gələn işıqdan,  
üzümüzə qonacaq təbəssümün  
biri də azaldı.

Əsgər paltarına bükülüb  
basdırılan ayağın  
bu gecə diksinəcək qəbir yatağında.  
«Qalx» - deyib,  
qışqırıb qaldıracaq  
yuxulu məzar qonşularını.  
Silib-təmizləyib,  
sonra da uzanıb yatağın küncünə  
sahibini gözləyəcək,  
gedəcəksənmi?  
Nə özün gedə bildin, nə də apardılar səni.  
Torpağı kimi qəbri bölünən, qardaş.  
Özün qaçqın qəbiristanlığında,  
qıçın Qarabağda...

Ruhun qovuşacaq.  
İndi haradasa Ağdama çatmış olar...

\* \* \*

Sənə qurban qara başım,  
mənim qazi qardaşım.

\* \* \*

Dost toyunda  
bir el havasına

qol götürüb  
oynaya bilməsəm də,  
ehtiyacın içində  
yaşasam da, ölsəm də,  
mən çoxundan diriyəm,  
mən sizlərdən biriyəm,  
mənə belə baxmayın.  
Olmasa da qollarım  
atmağa güllələri.  
Mərmiləri kürəkdə,  
belimdə daşıyaram.  
Daha gücüm çatmasa  
partladıb minaları  
dağların sinəsindən  
sizə yollar açaram.  
Mən onu bacararam.  
Ölsəm şəhid olaram,  
yaddaşlarda yaşaram.

\* \* \*

Bu gün toy qurulub, toy, Qarabağda,  
Qol-qıçlar qışqırır, oy, Qarabağda.

Bu qazi toyunda, bu ər toyunda,  
rəqs meydanına nidalar qoyan  
tək qıcı üstündə oynayan oğlan,

bu gecə tək qalan qıçın oynayır.

Oturub ortada qara ciyər bəy,  
sağdışı ayaqdı, soldışı qoldu,  
dağlara dirmanın uzanan yoldu,  
sürünə-sürünə barmaqlar gəlir,  
atlana-atlana pəncələr gəlir,  
qollar rəqs eləyir, qıç təpik çalır,  
oynayıb yorulan əl çəpik çalır.  
Hərdən halay vurub yallı gedirlər,  
bir pəncə ortadan çıxmaq istəmir  
qalan barmağından süzülür təri,  
sevinc tər içində boğur kədəri...  
Şəhid Qarabağda toydu bu gecə .

Bu qazi toyunda, bu ər toyunda,  
yerində oynayan süzənidən çox,  
yerdən təbrik edən gəzənidən çox,  
saqqallı gələni bəzənəndən çox.  
Bu qazi toyunda, bu ər toyunda,  
tək əl ovcun döyür çəpik yerinə,  
çəliklər səs salır təpik yerinə.  
Qazılər oynayır, qazılər indi-  
başları üstündə qoltuq ağacı,  
yellənir boş, qıçsız şalvar balağı.  
Bu qazi toyunda, bu ər toyunda.

Bu gün bəy oturub bayrağın altda  
bu qazi toyunda, bu ər toyunda.  
Bu qazi toyunda, bu ər toyunda  
qol qalxır, qıç qalxmır oynaya o da,  
ötən günlərini sala bir yada.  
Dolaşan ruhlar da oynayır bu gün,  
itən arzular da oynayır bu gün,  
bu qazi toyunda, bu ər toyunda.  
Bu qazi toyunda, bu ər toyunda,  
çəngəllər, biçaqlar əllərdən artıq,  
susani danişan dillərdən artıq. . .  
Göylərə ucalan tək qol oynayır  
yanında oynayan bir xəyal qolla,  
yol gedir, yol gedir bir kölgə yolla.  
Ananın yol çəkən gözləridi bu,  
oğluna söz qoşan sözləridi bu.  
Səngərdən dağlara uzanan ağ yol,  
sonunda qalıblər dayanan ağ yol,  
bu gecə yol gedən tək ayaqlılar  
döyüşə səsləyir ayaqlıları  
bu qazi toyundan, bu ər toyundan .

Bu gün toy qurulub, toy, Qarabağda,  
qol-qıçlar qışqırır, oy, Qarabağda.

\* \* \*

Axsaya-axsaya haqlar yeriyir

qədir davasında, haqq davasında.  
Protez ayaqlar, qollar içində  
tabutlar yeriyir qolsuz çiyində,  
qədir davasında, haqq davasında.

\* \* \*

Sənə qurban qara başım,  
mənim qazi qardaşım.

\* \* \*

Bu gecə qar yağır məmləkətə-  
səngərə qar yağır,  
düzə qar yağır,  
bu yatmış şəhər də qardı bu gecə  
bu qarlı gecədən,  
qaranlıq gecədən keçənlər keçə.  
Taqqa-tuq -  
qazılər görüşür  
ağır-agır  
dörd pilləkəni  
zorla qalxır.  
Bu nə izdi bu məhlədə  
çəlik hər izə bir nöqtə qoyur,  
torpaqmı ayaqdan doyur?  
(bunların sayı nə qədər  
bunlar nə qədər olur?)

Budur, qazılər yığıncağı-

İclas gedir  
hamı oturaraq danışır  
yerindən qalxan yox,  
tribunaya çıxan yox.

Alovlu çıkışlar,  
etiraz dolu ittihamlar...

Döşəməni döyəcləyən  
tək ayaqlar  
küncdə qoltuq ağacları...  
qar üstünə dağılır  
rüzgarın saçları

\* \* \*

Əzalar  
duzulub yola  
yol gəlir.  
Qollar dirsəklənə-dirsekələnə,  
bələdçi qıçlar irəlidə  
arxada pəncələr tullana-tullana  
düşüb ağ yola

yol gəlir,  
yol gəlir,  
yalançı sərhədə sarı.

Aralarında bir general qol-qıcı yox.  
Tək-tük rütbələr görsənir  
çiyinsiz paqonlarda,  
yiyələri vaqonlarda.  
Çılpaq qıçlar, qollar  
seçilmir bir-birindən.  
Qədim Qobustan rəsmləritək  
halay vururlar  
öpüb qıç başdaşlarını:

ayın işığında  
kölgən mürgülər  
boş qəbirə keşik çəkən  
qıç başdaşı  
gözün sahibinin yolunu gözlər  
farağat komandasında  
dizin yox  
bir az rahatlanasan  
40 santlıq canlı başdaşı  
tək addım səsini eşidirsənmi?  
Şəhid qəbirləri.  
Sahibini tapanın  
səs-küyü qayaları silkələyir,  
ağacı, daşı hökələyir.

Nə güclü olurmuş  
yarıcanların instinkti,  
yaralar hələ isti...

\* \* \*

Mənim şəhid qardaşım,  
sənə qurban qara başım.

\* \* \*

Daha qorxmayıb minalardan  
bədirlənmiş ayın işığında  
qurumuş çaylardan,  
dərələrdən keçib  
dövrə vura-vura,  
halay tuta-tuta,  
gəlirlər,  
gəlirlər,  
yalançı sərhədə sarı.  
Sərhədə çatıb dayandılar,  
elə bil oyandılar.  
Keçmədilər,  
biz buranın sakılriyik-dedilər.

\* \* \*

Yüz ilin qəbirdaşları  
qanrlılıb günbatana  
baxıb bu mənzərəyə

salavat çevirdilər:

Bu nə dərddi, İlahi,  
dərdlər yeriyib gəlir,  
dili yox, ağızı yox,  
susub, kirihib gəlir.

Torpağın ovündəkə  
göz yiyəsin axtarır,  
sol qol dəhrə kimidi  
öz tiyəsin axtarır.

Qol dizə qarmaq atıb  
bəs bunun ciyni hanı?  
Neçə qış adlayıb,  
bəs bunun əyni hanı?

Nahaq qanı üstündə  
dediyindən dönmürlər,  
üstümə yeriyənlər  
can veriblər, ölmürlər.

Apar qardaşım qolu,  
apar məni qol çalım.  
Gəldiyiniz cığırı

tapdalayım, yol salım.

Bu nə çəpikdi, Allah,  
əl qıçı şappıldadır,  
dalda axsayan pəncə  
qayanı tappıldadır.

\* \* \*

Sübh tezdən  
itən illərin görüş səhnəsi.  
Səhra küləyi  
içindən keçir adamın.  
Çılpaq qol-qıça baxıb  
üşüyür, ürpənir hamı.  
Düzülən qol-qıçlar  
qazılərin üstündə olanlardan çox,  
itənlər qalanlardan çox.  
İki yanaşı ayaq Bəhruzundu,  
ayrılıq nə uzundu.  
O bir ayaq Rəfaelindi.  
Otaqda qalan protez ayağına oxşayır...

Görüb yiyesini  
özünü dağıdır qol, qıç.  
Üzünü cırmaq istəyən qol  
torpağı cırmaqlayır,  
torpağı qucaqlayır.

Qıç özünü yerə çırpir  
qışqırıqdan qulaq batır.  
Neçə qol, qıç, göz, pəncə,  
maddim-maddim  
gah özünə, gah sahibinə baxır,  
aradan ıldırım çaxır...

\* \* \*

Mənim şəhid qardaşım  
sənə qurban qara başım...

\* \* \*

Sənsiz ölü bilmədim,  
ölüm mənə neyləsin.  
Ölümü görəmmədim,  
ölüm mənə neyləsin.

Ümidim kəsilmədi,  
ümidim əksilmədi,  
ümid də son ilmədi,  
ölüm mənə neyləsin.

Mən səni görməliydim,  
sevinib gülməliydim,

sənsizmi ölməliydim?  
Ölüm mənə neyləsin.

\* \* \*

Göz yaşı qana qarışır  
süzülür qalan barmaqlardan,  
əti ayırməq olurmuş dirnaqlardan.  
Sızıldayır kəsik ayaq  
üşüyür qazinin canı,  
söykənir çəliyinə  
durmağa yoxdu həli.  
Baxıb dili açılır  
bu polad adamların,  
beldən aşağı farağat adamların ...

\* \* \*

Səngərim Arazıdı,  
qıçlarım ayazıdı,  
səninlə keçən günüm  
ömrümdə bir yazdı.  
Bu çaydan sular axmır,  
sevincə qolum qalxmır,  
səni ayrı görəndən  
gözüm sözümə baxmır.

Bu səngər dərədimi,  
torpağı bərədimi,

tullandım keçəmmədim  
sonuncu kərədimi?

\* \* \*

Baxıram sifətinə  
qaralmış güdül sizlər.  
yandan asılıb qalan  
yaralı ödülü sizlər.

Həqiqətmi, ya yuxu,  
qıçım məndən aralı,  
mən burda quru cəsəd  
canım orda yaralı.

Neçə ildi gəzdiyim  
itiyim özü gəlib,  
məni güllədən alan  
dostumun gözü gəlib.

Özüm gedə bilməyən  
yerlərdən gəlir qız, qol,  
üstündəki tər izi  
bizim kəndə gedən yol.

Geydiyimdən geymədin

mən aranda, sən dağda,  
üşüyəndə üzüdü  
qaysaq tutmaz yaram da.

Sənsiz izim dəyişib  
yerində boşluq qalıb,  
məni yollar tanımaz  
nöqtələr ciğir salıb.

\* \* \*


Bu nə baxışdı, Allah,  
bu baxış öldürdü məni.  
Bu baxış tanışdı, Allah,  
bu tanış öldürdü məni.

Kimi gözüylə baxır,  
kimi barmalarıyla.  
Baxışlar öldürdü məni,  
tanışlar öldürdü məni.

Bu gün nə gündü, Allah,  
şəhid ayağım gözümə  
dostlar ayağıma baxır.

Bu baxış qəlbimə, ruhuma qarış,  
çalxalan köksümdə alovlan, alış.  
Toqquşan baxışlardan alışan səngər,  
qanlı göz yaşlarına qarışan səngər,  
bu gündən yönünü dəyişir səngər.  
Gedək, qurbanın olum,  
gedək, çağırın çağırır bizi.  
Oralar,  
yaralar,  
gəzən şəhid ruhları,  
şəhid qəbirləri,  
Vətən çağırır bizi.  
Gedək mənə dayaq ol,  
gedək, qurbanın olum,  
gedək mənə yaraq ol,  
gedək, qurbanın olum.  
Yarımçıq döyüşlərə  
yazılan son varaq ol,  
gedək, qurbanın olum.  
Gedək... gedək...  
Mərmidi sinəmdə ürək...

2005



## ÇADIR ŞƏHƏRCİYİ

(poema)

ERMƏNİSTANIN TƏCAVÜZÜ NƏTİCƏSİNDE  
İŞĞAL OLUNMUŞ AZƏRBAYCAN ƏRAZİLƏRİ-

XANKƏNDİ	26 DEKABR 1991-Cİ İL
XOCALI	26 FEVRAL 1992-Cİ İL
ŞUŞA	8 MAY 1992-Cİ İL
LAÇIN	18 MAY 1992-Cİ İL
XOCAVƏND	2 OKTYABR 1992-Cİ İL
KƏLBƏCƏR	2 APREL 1993-CÜ İL
AĞDƏRƏ	7 İYUL 1993-CÜ İL
AĞDAM	23 İYUL 1993-CÜ İL
CƏBRAYIL	23 AVQUST 1993-CÜ İL
FÜZULİ	23 AVQUST 1993-CÜ İL
QUBADLI	31 AVQUST 1993-CÜ İL
ZƏNGİLƏN	29 OKTYABR 1993-CÜ İL

İlahi, bağışla, yoxdu təhəri,  
atının belindən düşüb yəhəri.  
Yuxulu ölkənin yatıb səhəri,  
düşüb qaranlığa batıb şəhəri.  
Yoxmu məmləkətin bir başbiləni?-  
bürüyüb ölkəni, basıb ölkəni,  
məcburi köçkünlü çadır şəhəri,  
çadır şəhərciyi, çadır şəhəri.

Bu çadır sən quran alaçıq deyil,  
illər də yaylaqda keçirdiyin il.  
Bu yerdə kəkotu, qantəpər olmur,  
bu yerdə-bizlərdə bir təpər olmur.  
Bu yerin çiskini, dumani azdı,  
bizlərin sağalmaq gümanı azdı.  
Bulaq yox, gözündən sular damcılars,  
burda gözlərimdən kədər damcılars,  
dərdlər bu sinəmi yolar, qamçılars.

Bu ayrı çadırkı, bu ayrı köcdü,  
qızlar da böyüdü, çadırkı köcdü,  
bəzənən gəlinlər çadır köcdü,  
kişilər qocaldı çadırkı köcdü,  
bu çadır köcmədi, bu çadır çökdü.  
Yüz illik evlərdən qalanlar qalib,  
dədədən, babadan qalanlar qalib,  
qalib, uzaqlardan uzaqda qalib.  
Uçuq evimizin yadigarları  
büzüşür çadırın içində indi,  
taleyim boğulur içimdə indi.  
Küncdə evimizin qırıq dəhrəsi,  
ortadan çatlampış yarıq təhnəsi,  
yarımcıq, utancaq sıniq səhnəsi  
məni röyalara dalmağa qoymur,  
bir cimir yuxunu almağa qoymur.

Çadırda bir güzgü, dəmir çarpayı,  
oyna, öz toyunda süzən sarpayı.  
Çadır çəpik çalır kulək havada,  
öz ətim qovrulur bu gün tavada.  
Özü-öz toyunda süzən sərpayı,  
xoşbəxt günlərindən küsən sərpayı,  
bizə toy tutdular, oyna toyunda,  
oyna, bu vaqonda, çadır toyunda,  
çoxdan oynamırsan Cıdır toyunda.

\* \* \*

Küçəsiz, marşurutsuz, mersiz,  
çadır şəhərciyi.  
Hər şeyi olanlara  
başkənd deyirlər  
bizsə sənə şəhər.  
Palçıqlı çadır şəhərciyi-  
nə şəhər kimi şəhərliyin,  
nə kənd kimi kəndliliyin var.  
Biz getsək, neylərsən  
bu boş səhrada?  
Nə muzeylik bir görkəmin,  
nə dəyərli eksponatın yox.  
Arxeoloji qazıntılardan  
xarici ölkələrin  
« Madu in »... yağı bankaları,  
düyü torbaları,

bir də nakam adamların  
siyahısı çıxar.  
Utandığından hamı  
doğum kağızını da dəyişər-  
adin düşübə ora.  
Arxivləri yandıracaqlar  
sənin ləkəli adını  
üstündən silmək üçün.  
Xəstə saldın  
bu xəstə ölkənin adamlarını-  
nə yayın yaydı, nə qışın qış.  
Səndən sonra dağdakı  
alaçıqdan da zəhləm gedib.  
Silin, it mənim tariximdən.  
Günahsız uşaqların baxışları  
öldürür məni,  
çadır şəhərciyi.  
O uşağın günahı nə?  
Baxma bu baxışla  
öz gözü, özgə baxışıyla baxan  
palçığa batmış uşaq  
gözünü, özünü qoru.  
Ata yurdunu görmək  
qismətin olacaq, yəqin...  
Ağatlı oğlanlar  
gələcək bir gün...

\* \* \*

Vaqonlar düzülübü, bəxtsiz vaqonlar,  
bu taxta vaqonlar, dəmir vaqonlar.  
Bu taxta vaqonlar, dəmir vaqonlar  
yükünü sürüyüb apara bilmir,  
ayağın bu yerdən qopara bilmir.  
Nakam sakinlərin sərnişin deyil,  
nə də sən bu yolun gecə yolçusu,  
cığırla dağına keçə yolçusu.  
Köhnə vaqonlarda bəxtsiz adamlar  
ömrə yazılmayan ömür artırır,  
Ginnesin rekordlar kitabı üçün  
bəxtsiz vaqonlarda nəsil artırır.  
Bu kimin yüküdü dəmir vaqonda,  
bu taxta vaqonda, dəmir vaqonda,  
gəmir taleyini, gəmir vaqonda.  
Vaqonda doğulan günahsız körpə  
beşiyin asılıb vaqonun altda,  
kimlərsə kef çəkir paqonun altda.

\* \* \*

Beşiyində yatan bala,  
vaqonun yerimir hələ.  
Sabahından nə danışım  
bu günün kirimir hələ.

Dəmir dəmirə yapışib  
getmir araba təkərin.  
Həsrətəm çayın üzünə-  
axırmı görən Həkərin?

«İşgal günü» gülən körpə,  
heç qırmızı tanıdınmı?  
Çadırda doğulan qızım,  
sən bəxtindən yarıldınmı?

Kimdi sizə qonaq gələn,  
qapınızı külək döyür.  
Hara qaçdın «ev» iyiyəsi,  
vaqonunu fələk döyür.

Vaqon altı kölgə yeri  
gün günorta, yay havası.  
Yuxarıdan bir səs gəlir  
ağlaşırlar, vay havası.

Yellənirsən vaqon altda  
sən göyüzü görmədinki,  
ağ buludlu, bədirli ay,  
ulduz-çələng hörmədinki.

Doğulduğun ölü vaqon  
səni dərtib aparammır,  
ümid verən bir söz deyib  
səni dərddən qoparammır.

\* \* \*

Bir çadırda üç sinif,  
bir qaçqın müəllim.

ƏN YENİ TARİX, rəsm, nəğmə dərsi gedir-  
ərazilərin işgal tarixi sadalanır,  
şəhid qanı axır  
şagirdlərin çəkdiyi rəsməndən  
«Qarabağ şıkəstəsi» altında  
hər günün ölüm-dirim dərsində...

Bölünür müəllimlər, bölünür hələ-  
bölünür bu Vətən torpağı kimi.  
Şəhər müəllimi, kənd müəllimi,  
qaçqın müəllimi, qaçqın məktəbi.

Çadır məktəbləri, çadır məktəbi,  
qaçqın uşaqları, çadır məktəbi,  
birinci, beşinci çadır məktəbi.  
Şagirdlər utanır adından indi,  
utanır qohumdan, yadından indi.  
Nə məktəb şəkli var, nə ev şəkli var,

gizlincə baxdığı fotoalbumda.  
Kimə nə söyləsin, kimə nə desin?  
Nədir bu körpənin günahı indi.  
Nə şəhər tanır, nə kənd tanır,  
Qarabağ tanır, Vətən tanır?  
Vaqonda doğulub, Vətənsiz olub,  
nə bilir Qarabağ, nə bilir nədi.  
Təbriz, İrəvandi, Dərbənddi ona,  
Qarabağ Vətəndi, yurdu nə bilir,  
nə bilir Qarabağ, nə bilir nədi.

\* \* \*

Bu məktəbdə nə gülüş var, nə səda,  
bu sinifdə qəm yellənir, qəm yağır.  
Taleyindən gileyənən körpələr  
çəkə bilmir dərd yaşından çox ağır.

Bu yerisdən, bu duruşdan nə bəlli,  
nə körpədi, nə uşaqdı, nə cavan.  
Bir il üstə on il gəlir beş ayda  
nələr çəkir il dalınca il qovan.

Öz xoşunla oynamadın bir kərə,  
axı sən də bir kişinin uşağı.  
Nə olsun ki, axşam səni gözləyir  
bir çadırın sağ küncünün yatağı.  
Nə küsmüsən bu dünyadan gül bala,

dərd eyləmə bu dərd mənə gələndi.  
Çıxart tulla bu azarı üstümə,  
qaçqın dərdin bədənimə ələndi.

Sənin canın dərd çəkməyə tab deyil,  
yaşidlərin evlərində oynayır.  
Hər şey hələ qabaqdadı, əzizim,  
onu bil ki, həyat hələ qaynayır.

\* \* \*

Niyə pərişansan bu səhər çağı?  
Bu gecə yuxuna girən oldumu?  
Ya özün yuxuna girdin bu gecə,  
kəndinə, evinə getdin bu gecə.  
Bu gecə röyalar nə danışırkı-

tanış düz,  
qazılmış təpələr,  
on illik ot yiğinaqlı dərələr,  
susuzluqdan dodağım kimi ağarmış çay,  
cığırı, yolu itmiş yurd yeri,  
əlimi uzadıb göstərə bilmədiyim yox ev,  
qibləni-itmiş qibləmi tanıt

gecənin qaranlığında

qonşu kəndin həyətlərini,  
darvazalarını tanıyırdım  
yox darvaza yerini göstər,  
səmtini tanıt

gecələr  
yanan xatirələrin çığartısına,  
üstünə qaçışan uşaqların səs-küyünə  
səsini çıxart

süzülmüş Qarabağ xalçasının  
ilməsini axtarıram  
aç kol-kos darvazanı  
otun xışltısı  
diksindirir məni  
tapdanan ruhlar  
üzümü şillələyir  
gəlmışəm, yiyesiz, yox ev,  
gəlmışəm, guya mən ev yiyesiyəm.

\* \* \*

Kişilər oturub yol qırağında.  
Bu özgə yoldu, özgə yol gedir,  
kəndinə gedənlər, kəndə yol gedir.  
Sənintək bəndələr hələ yol gedir,  
səninki dirənib bəndə, yol gedir.  
Dəhrəyə, baltaya, belə öyrəşmiş

o qabar bağlamış əllər mum kimi,  
bu necə torpaqdı axır qum kimi.  
İndi danışmaqdan dillər qabarıb,  
o coşub kükrəyən sinən qabarıb,  
hirsini, qəzəbi külək aparıb.  
Dolub boşalmadın otağın altda,  
indi boşalırsan vaqonun altda,  
çadırın içində, çadırın altda.

Qısılı-qısılı yaman kiçildin  
evini çadıra dəyişən adam.  
Varını-yoxunu düşmən dağıdan,  
yurdunu-yuvanı düşmən dağıdan,  
evini vaqona dəyişən adam.  
Evindən qalanlar üzülüb gedir,  
adət-ənənələr sözülüb gedir.  
Evini çadıra dəyişən adam,  
neçə nəsillərin qurduğu evi  
bir anın içində dağılan atam.  
Qurutdu bu şoran, qara su səni,  
ömrünün, gününün qarası səni,  
göynədir dərdinin yarası səni,  
evini çadıra dəyişən adam,  
evini vaqona dəyişən atam...

\* \* \*

Səhrada özünə yurd salan adam,  
nə qalmışan  
döşəməsi, divarı palçıq suvaqlı  
bu daxmada?!  
Nə ağaç var  
kölgəsində oturasan,  
yağışda çətir tutasan.  
Nə meyvə üzəsən  
olmayan ağacdan  
tamarzı uşaqlara?  
Daşdan hasarın,  
toxunma məftildən çəpərin yox.  
Ürəyinin başına dolanan  
tikanlı məftillər  
kəndini çəpərləyib səndən.  
Bilmirsən  
bağında meyvə bitir, ya yox?  
İtmiş qalmış toyuqların  
yumurtlayır, ya yox?  
Ya o da vəhşiləşib düşüb  
özgə qapılara, çöllərə,  
ya da bir qara gülləyə

tuş gəlib bizim əvəzimizə.  
Çaylağında qıçılars  
zəhərə dönüb,  
arxin qırığında bitən  
ağılı yarpaqlar da dəliləşib.

Ağ tutun,  
qara tutun,  
xar tutun

araq dadır.

Külək biçənəyi bölmü  
qonşuya sənin aranda.

Arxin suyu növbə üçün darıxmayıb ki,  
bezmayıb ki, eyni yerə axmağından-  
əgər axırsa.

Görən fəsillər dəyişməyib ki, orda?

Qışda yenə qar,  
yazda,  
payızda

yağış yağır mı?

Ağaclar boş kölgəsindən,

yollar, cığırlar

itmiş izlərdən diksinmirlər ki?

Qapısının səmtini itmiş qəbiristanlıq  
yasinə yadırğamayıb ki?

Gecəsi ölü kəndin  
gündüz işıqları yanır mı?  
Uşaqsız məktəbdə,

yiyəsiz evdə  
heç olmasa  
bayquş varmı, ulamağa?

Özgəyə paylar tutan,  
bu ağacsız, kölgəsiz yerdə  
özgə ölkənin payı  
öldürəcək səni.  
Payını özgələr yeyir.

Get, ağlat, al payını.  
Görmürsən, ağlatmayana pay verən yoxdu?!

\* \* \*

Gizli hicqirtısı, hönkürtüsüylə,  
uşaqlar yuxuma girir gecələr.  
Şirin xatirəli, toylu-büsətli,  
uzaqlar yuxuma girir gecələr.

Uşaqlar yuxuma girir gecələr,  
narahat, qayğılı, körpə uşaqlar.  
Əllərim çatmayan, ünüm yetməyən,  
həyətlər, məhlələr, yaxın-uzaqlar.

Yuxum gecələrə növbətçi qalar,  
növbəni dəyişən çavuşlar təki.  
Bilmirəm mən harda bükülüm, yatım,

hərdən perik düşən o quşlar təki.

Yuxum tikanların üstündə gəzər,  
əsgərlər evində yatana kimi.  
Küskün torpaqlara çığırlar salıb,  
çadır şəhərciyi batana kimi.

Qoy yuxum çəkilsin, yuxum yox olsun,  
köçkün öz yurduna çatana kimi.  
Həsrətli torpağı bağrina basıb,  
həsrəti gözündən atana kimi.

2006



## **Qaysaqlamaz Vətən dərdi...**

Rəfail Tağızadənin şeirlərindən Qarabağın ətri gəlir... Otunun, gülünün, çiçəyinin, ağacının, suyunun, havasının ətri. Bu ətirdən qan iyi də gəlir. Əsgər yarasına sarınan bintin qoxusu da. Bu ətirə barit qoxusu da qarışib, şinel qoxusu da. Göz yaşı tamı da var bu şerlərdə. Qana bulaşmış göz yaşı da ...

Vətənin keşiyində dayanıb səngər rütubətini canına hopdurmuş Rəfail Tağızadə Qarabağın mənzərəsini çox dəqiq canlandırib. Elə dəqiqliyi ilə ki, ömründə bircə dəfə də olsun Qarabağı görməyən, savaş nədi bilməyən, ölümün gözünün içini necə baxdığından xəbərsiz olan, bədənin itmiş tikəsinin acısını çəkməyən, beşiyi vaqon altda yırğalanmayan, ciyində qaçqın, köçgün yükü daşımayan, lakin damarından Azərbaycan qanı axan kimsə bu şeirləri oxusa, qarabağlıya döñəcək. Özünü Qarabağda doğulmuş, Qarabağda döyüşmiş və torpaq itkisini yaşamış birisi hiss edəcək. Bu şeirlərdə hər şey var-yurdumuzun

şəhidlik zirvəsinə ucalmış oğulları, gözlərindən kədər damcılanan, qapısını külək döyən qaçqın, evinin qırıq dəhrəsini, ortadan çatlamış yarıq təhnəsini, siniq səhəngini özüylə gətirən köçgün ana, çadırdan çadıra köçən gəlinlər, öz gözü, özgə baxışı ilə baxan didərgin balalar və can tikəsini torpağa tapşıran qazılər. Bu şeirləri oxuyan bilər ki, Qarabağ başqa aləm idi. Onun çiçəyinin, suyunun, çörəyinin, hətta havasının da tamı bambaşqa idi. Bəlkə də bu biz qarabaqlılar üçün belədi. Hər kəsə öz eli-obası gözəldi, əzizdi. Bircədi, təkrarsızdı. Amma mənə elə gəlir ki, indi Qarabağ tək qarabaqlıların deyil. Çoxunundu. Çoxu indi Qarabağa aşıqdi. Uzaqdan-azağa. Görməyə-görməyə. Çünkü itkindi Qarabağ, onu hər kəsə belə doğmalaşdırın, sevdirən də elə itkinliyidi. Təbii ki, torpaq itkisi yaşayan birisi üçün bu haqda yazılın şerləri oxumaq ağırdı. Fərqi yoxdur, bu, doğulub boy-a-başa çatdığı el-obasını itirən adam olsun, ya da Vətənin hansısa ucqar bir guşəsindən gəlib onun uğrunda döyüşən birisi. Müharibə hər kəsin taleyində izini qoyub. İstər şəhərdə ol, istər kənddə. Müharibədən yazılın şerlər hər kəsin qəlbini titrədir, hətta yaşınmamış ağrı, acını da yaşıdır. Amma biz döyüşçülərlə müharibənin sanki xüsusi hesabi varmış. Çox şey apardı ömrümüzdən Qarabağ savaşı-obamızı,

evimizi, dostlarımızı. Torpağımızın 20 faizini itirdik. Biz qazılarsə həm də əzalarımızı. Heç olmasa bununla təsəlli tapırıq; indi Vətənə tən gəlirik. Vətən də yaralı, biz də yaralı.

**Məni məndən alan torpaq  
Səndə bir ayağım qalıb.  
Söykənməyə divarım yox,  
Səndə son dayağım qalıb...**

Torpaq bizimlə o zaman barışacaq ki, qayıdır ona sahib çıxacağıq. Rəfail müəllimin şerlərində bu qayıdışı gördüm.

Bütün bu ağrı-acıları, niskili, həsrəti canında gəzdirən və misralara düzən döyüşü dostuma arzum nə ola bilər? Təbii ki, yurdumuza dönmək. Dönek ki, şəhidlərimizin ruhu rahatlıq tapsın. Dönek ki, hər kəs öz ocağını yandırsın. Ata-baba yurdunun bacalarından tüstülər ucalsın. Bax beləcə, bir gün kəndimiz əvvəlki günlərinə qayıtsın. Gerçəkləşən röyalar kimi. O zaman yurd həsrətinə son qoyular, bəlkə də yaralarımız qayaşaq bağlayar və bütün ağrı-acımıza rəğmən təsəlli taparıq. Allah bizə o günləri qismət etsin. Amin.

**Ehtimət Əsədov**

## «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri

### Dostum, şair Rəfail Tağızadənin Qarabağsız «qalmış» şeirləri

...Qarabağ müharibəsi, bu müharibənin gətirdiyi müsibətlər, şəhidlərimizin müqəddəs ruhu Rəfail Tağızadə poeziyasının şah damarıdır. Şeirlərində Vətən uğrunda şəhid olanlardan, özünü «Vətənə sərhəd dirəyi» edən cəsur əsgərlərdən, xəyallarında, yuxularında hər gün itirdikləri Qarabağ torpağında yaşayan qarabağlı köckünlərdən bəhs edən şair, sanki, oxucusunu bir az da artıq qarabağlı edir. «Qarabağ qazisi haqqında ballada» poemasında Vətən uğrunda gedən döyüşlər zamanı əlil olmuş qazilərinin keçirdiyi hisslər, müvəqqəti məglubiyyətin ağrıları və bütün bunlarla baxmayaraq, qələbə eşqi ilə yaşamaları incə olduğu qədər də sadə üslubda tərənnüm olunur.

Rəfail Tağızadə «Çadır şəhərciyi» poemasında doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köckünlərin yurd həsrətini, gündəlik qayğı və problemlərini, ağrı və acılarını, düşüncə-

lərini poetik dillə təsvir edir. Vaqonlarda dünyaya göz açan, çadır şəhərciklərində böyüməkdə olan Qarabağlı körpələrin gələcəyi şairin qəlbini ağrıdır, bu dərdi qulaq ardına vuran şərəfsizləri qamçılıyır.

Bir sözlə, Rəfail poeziyasında Qarabağımız dərdli görünür, Qarabağsızlığımız şüurumuza həkim kəsilir. Qarabağ ağrısı hər şeirdə yaşanır.

Lakin, şair duyğularında nikbindir və şeirlərində ağrılı-acılı, Qarabağsız günlərin sona yetişəcəyinə, soydaşlarımızın doğma torpaqlarına sahib duracaqlarına, öz yurd-yuvalarına və obalarına qayıdacaqlarına, istəklərinə qovuşacağına inam hissi aşılıyor:

**Ayrılıq yaman acıdı,  
dərdimə aləm acıdı,  
Vətən torpağın tacıdı,  
qoymağə başlar tapıla.**

Qarabağsız günlərin, səngərdən görünən ucuq evlərin, viranə qalmış obaların ağrısını yaşayan, daim o yerlərə getməyə can atan şairin bu kitabda toplanan şeirlərinin nə vaxtsa yazılacığını duyan, hiss edən, bu yazıları oxuyub o illəri bir daha yaşayan bir səngər yoldaşı kimi, zabit dostum Rəfail

Tağızadənin poeziya aləmindəki hər bir uğuruna  
ürəkdən sevinirəm.

**Təvəkkül İsgəndərov  
Biologiya elmləri namizədi,  
ehtiyatda olan zabit**

## **KİTABIN İÇİNDƏKİLƏR**

1. Qanla yazılmış şeirlər (Adil Mirseyid)
2. Zamanın sözü, sözün zamanı ( müəllif)
3. Qarabağ bayatıları
4. Mən sənin sərhədin, Vətən
- 5 Qara-qırmızı Xocalı
- 6.Vaqonun altından asılan beşik
7. Səngərdə yazılan şeir
8. Sərhəd kəndləri
9. Hər ölüən əsgərlə özürəm, Allah
10. Getmək istədiyim yer göz önündə
11. Torpaq divarlar
12. Şəhidlər xiyabani
13. 23.07.1993, 23.08.1993
14. Bakı-Ağdam-Xankəndi

15. Rəhmətlik Gözəl nənəmi yuxuda gördüm
16. Qara xəyal
17. Tale bizi hara qovur, görəsən
18. Doqquz qoz ağacı haqqında ballada
19. Şəhid məktubları
20. Qaçqın qəbirstanlı
21. Yadigar açar
22. Qaçqın uşağı
23. Heç kimə uyuşmayan uşaq
24. Yaralı azadlıq
25. Dərdi qarışiq düşən şair (Famil Mehdi)
26. Rəfail Tağızadənin «Qarabağnamə»si  
(Vaqif Yusifli)
27. Güllələ məni oğlum
28. Hardan düşdü bu ayrılıq?
29. Qalır .....
30. Tərk edilmiş kənddə düşüncələr
31. İtirdim hamisini
32. Döyüsdə kontuziya almış əsgər
33. Falçı burax əlimi
34. Çarəsizlik
35. Günlərim səpələnir gözümdən
36. Qala
37. Qızılıgül
38. Məmləkətim
39. Həsəd
40. Davalı yuxular

41. Qarabağa yağan yağış
42. Qalx ayağa, gedək, qardaş!
43. Qarabağ Qazisi haqqında ballada (poema)
44. Cadir şəhərciyi (poema)
45. Qaysaqlamaz Vətən dərdi (Ehtimət Əsədov)
46. Dostum şair Rəfail Tağızadənin Qarabağsız «qalmış» şeirləri (Təvəkkül İsgəndərov)

*...Əzizim Rəfail! Sən dərdini poeziyaya çevirənlərdənsən. Ona görə də mənə xüsusi ilə yaxınsan, doğmasan...*

*... Sən bir Qarabağ şairi kimi bu faciənin aradan qaldırılmasının yollarını axtarırsan. Əsas yol isə silaha sarılmaqdır.*

**Famil Mehdi  
şair**

*... Rəfail Tağızadə itirilmiş Qarabağın, boş qalan yurdların ağrısını obrazlı şəkildə əks etdirən yeganə şair kimi gözümün önünü gəldi. Onun yaradıcılığında Qarabağın bu günüki hali məharətli şəkildə ifadəsini tapıb. Rəfail Qarabağ dərdinə ədəbi passport verdi. Bu istər-istəməz insan ruhunu tərpədir.*

**Vaqif Bəhmənli**

*sair*

*Rəfail Tağızadənin şeirlərindən Qarabağın ətri  
gəlir... Otunun, gülünün, çiçəyinin, ağaçının, suyu-  
nun, havasının ətri. Bu ətirdən qan iyi də gəlir.  
Əsgər yarasına sarımanın bintin qoxusu da. Bu ətirə  
barit qoxusu da qarışib, şinel qoxusu da.*

*Ehtimət Əsədov  
«Qarabağ Qaziləri» İctimai Birliyinin sədri*